

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham Aliyev

SəS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 013 (5485) 23 yanvar 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Azərbaycan dünya birliyi üçün önəmli tərəfdasha çevrilib

*Azərbaycan Prezidenti İlham Əliyev
Davosda bir sira mühüm görüşlər keçirib*



Səh → 3

Qanlı 20 Yanvar faciəsinin
28-ci ildönümü ilə əlaqədar
Şəhidlər xiyabanını ümumxalq
ziyarəti



2

Əli Əhmədov: "Qida
Təhlükəsizliyi Agentliyi bir
neçə dövlət qurumunun icra
etdiyi funksiyaları həyata
keçirəcək"



5

Naxçıvanda 20 Yanvar
faciəsinin 28-ci ildönümü
qeyd edilib



6

Prezident yanında Apellyasiya
Şurası 2017-ci ildə ona
ünvanlanan bütün şikayətlərə
baxaraq
müvafiq qərarlar
qəbul edilib



7

Məzahir Pənahov:
"Azərbaycanda prezident
seçkiləri ilə bağlı hazırlıq
işlərinə başlanılıb"



5

Dövlət Təhlükəsizliyi Xidməti:
Son illərin ən iri mütəşəkkil
qacaqlıqlıq şəbəkəsi ifşa
olunub



11



7

KIVDF-nin 2017-ci
ildəki fəaliyyəti
qənaətbəxs
qiymətləndirilib



14

Serdar Celaloglu:
"Dədələrinə belə
güzəştə getməzlər"



13

Türkiyənin demarsı -
"Fərat qalxanın"dan
"Zeytun budağı"na

Qanlı 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ümumxalq ziyarəti

Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərinin əziz xatirəsini yad edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Gündən Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

AZERTAC xəber verir ki, Qanlı Yanvar hadisələrindən 28 il keçir. 1990-ci il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli məstəqillik, azadlıq uğrunda mübarizəsinin ve yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzminə itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Düz 28 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şəref və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız



o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökrələrinə derin nifrətini bildirir.

Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistən tecavüzkarlığından və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydənlərinə çıxaraq buna qəti etirazını bildirən xalq kütłələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilmesi Azərbaycanda misli görünmeyən faciəyə səbəb oldu. Milli azadlığı, ölkəsinin ərazi bütövülüyü uğrunda mübarizəyə qalxan dinc ehaliyə divan tutulması, kütłəvi terror neticəsində yüzlərə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərefəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlıq əleyhinə töredilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazıldı. Büyük itkiler, günahsız insanların qətlili ilə nəticələnən 20 Yanvar faciesi mərkəzi həkimiyət başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasetinə dözməyən, azadlığı, məstəqilliyyinə can atan xalqımızın həm də mübariziliyini, əyilmezliyini və məqrurluğunu nümayiş etdirdi.

20 Yanvar Azərbaycan xalqının tarixində

sadəcə ağrı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar Azərbaycan xalqının şan və şərəf günüdür. Xalq həmin gün üstüne şığıyan dəhşətli kabusa, sovet herbçilərinin qorxunc qaragürühuna qarşı sinesini sıper etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdiridi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. Təessüf ki, həm SSRİ, həm də ovaxtkı Azərbaycan rəhbərliyi bu qanlı cinayətin bilavasitə təşkilatçısı və iştirakçısı olduğundan neinki onun açılması və cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görəmədi, əksinə bu vəhşiliyi gizlətmək üçün əlindən geləni etdi. 20 Yanvar faciəsindən bir gün sonra ulu önder Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və qırmızı rejimin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyani ifşa etməsi o dövrə xalqımıza bir dayaq, bir təselli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi.

Ölbüttə, ermənilərin fitvəsi ilə töredilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa isteyin - azadlıq və

məstəqilliyyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək.

Keçmiş sovet hərb maşınının Azərbaycanda törediyi qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə məsli görünməmiş təcavüzü, qətlamı idi. Bu, keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi. Həmin gün keçmiş SSRİ dövləti dinc ehalinin üstüne qoşun yeritmək le BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştirakçısı olduğu Müliki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktının bir sıra müddəələrini cinayətkarmasına pozmuşdu.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından

sonra - 1994-cü ilde 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti töredenlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.

Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.

Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına geldilər.

Dövlətimizin başçısı "Əbədi məşəl" abidəsinin önünə əkliq qoydu.

Müdafia Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Dövlət və hökumət rəsmiləri, respublikadakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirleri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etdilər.

Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Milli Məclisin sədri Oqtay Əsədov və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak ediblər.

Azərbaycan dünya birliyi üçün önəmli tərəfdaşa çevrilib

Azərbaycan Prezidenti İlham Əliyev Davosda bir sıra mühüm görüşlər keçirib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun ilik toplantısında iştirak etmək üçün işveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb. AZERTAC-in xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısı yanvarın 22-də Davosda Dünya İqtisadi Forumunun prezidenti Börge Brend ilə görüşüb.

Prezident İlham Əliyev Börge Brendi Dünya İqtisadi Forumunun prezidenti seçilməsi münasibətində təbrik etdi, ona fealiyyətində uğurlar arzuladı. Görüşdə Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirildi. Söhbət zamanı Azərbaycanın beynəlxalq əməkdaşlığından töhfəye toxunularaq ölkəmizin iştirak etdiyi qlobal layihələr, o cümlədən ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun, həmçinin icrası başa çatmaqdə olan TANAP layihəsinin əhəmiyyəti vurğulandı. Zəngin neft ehtiyatlarına malik Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyi, ölkəmizə turist axınının getdikcə arttığı bildirildi.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi ilə bağlı danışqların hazırkı vəziyyəti barədə məlumat verdi. Söhbət zamanı Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri etrafında fikir mübadiləsi aparıldı.



Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyadan ən böyük investisiya qurumu olan ABŞ-in "Black Rock" şirkətinin təsisçisi, müşahide şurasının sədri və icraçı direktoru Lourens Fink ilə görüşü olub. AZERTAC-in xüsusi müxbiri xəbər verir ki, Lourens Fink

rəhbərlik etdiyi şirkət barədə Prezident İlham Əliyevə məlumat verdi. O, hazırda 30-dan çox ölkədə 70-dən artıq ofisi olan "Black Rock" şirkətinin 6,3 milyard ABŞ dolları investisiya portfeli ile dünyanın ən böyük investisiya şirkəti olduğunu bildirdi.

Azərbaycanda qeyri-neft sektorunun inkişafının, bu sahədə həyata keçirilən islahatların maraqla izlənilməsini deyən Lourens Fink ümidi var olduğunu bildirdi ki, yaxın illərdə Azərbaycan Respublikası "Black Rock" şirkətinin tekce investor qismində deyil, həm də investisiya hədəfi qismində də çıxış edəcək. Lourens Fink yaxın zamanlarda Azərbaycana səfər edəcəyini ve ölkəmizin investisiya imkanları ilə bir daha tanış ola-cağını məmənnunluqla bildirdi.

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondu ilə "Black Rock" şirkəti arasında yaranan əməkdaşlığın məmənnunluq doğurduğunu bildirdi. Dövlətimizin başçısı son illər ölkəmizde iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən səmərəli isla-

dirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Rusiyaın "LUKOİL" şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb. Görüşdə "LUKOİL" şirkətinin Azərbaycandakı uğurlu fealiyyəti müzakirə olundu. Bu şirkətin 20 ildən çoxdur ki, ölkəmizə sərmayələr qoyduğu qeyd edildi. "LUKOİL"-SOCAR əlaqələrinin uğurla inkişaf etdiyi bildirildi ve gələcək əməkdaşlığın istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda "Chevron" şirkətinin korporativ biznes inkişafı üzrə vitse-prezidenti Cey Prayer ilə görüşü olub. AZERTAC-in xüsusi müxbiri xəbər verir ki, Cey Prayer "Azəri-Çıraq-Güneşli" yataqlarının birgə işlənilməsini nəzərdə tutan müqavilənin müddətinin uzadılması münasibətində Prezident İlham Əliyevi təbrik etdi. "Chevron" şirkəti ilə Azərbaycan arasında tərəfdaşlığın yüksək

hatlardan danışdı. Prezident İlham Əliyev Azərbaycanın liderliyi və təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr, o cümlədən Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Ələt azad ticarət zonası layihələrindən danışdı, bu layihələrin investisiya qoyuluşu üçün çox səmərəli olduğunu bil-

səviyyədə olduğunu deyən Cey Prayer bu əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını, ölkəmizin etibarlı tərəfdaş olduğunu bir daha vurğuladı.

23 yanvar 2018-ci il

2018-ci il ötən illərlə müqayisədə Azərbaycan üçün daha uğurlu il olacaq

Kənd təsərrüfatında aparılan islahatlar və fermerlər üçün yaradılan ən yüksək şərait öz bəhrəsini verməkdədir

2018-ci il ötən illərlə müqayisədə Azərbaycan üçün daha uğurlu il olacaq. Beynəlxalq Valyuta Fondu, Dünyanın Bankı, 2018-ci ildə bölgədəki digər ölkələrdən fərqli olaraq, Azərbaycanda iqtisadi artımın olacağını proqnozlaşdırırlar. Bunun səbəbləri kimi isə daha çox Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan islahatlar göstərilir. Doğrudur, 2018-ci ildə ölkəmizin yüksək iqtisadi inkişaf tempi ilə bağlı proqnozları son bir neçə ayda neftin dünya bazalarındaki qiymətinin artması ilə əlaqələndirmək istəyənlər də var. Lakin Azərbaycan iqtisadiyyatının indiki inkişafameyilli istiqamətlərini təhlil edəndə, aydın olur ki, hətta yaxın gələcəkdə neftin qiymətinin aşağı düşəcəyi halda belə, Azərbaycan iqtisadi inkişafını davam etdirə biləcək.



Ona görə ki, ölkəmiz ötən 5 il ərzində dünyani bürüyen beynəlxalq iqtisadi böhrəndən ən səmərəli şəkildə çıxmışdır. İlk növbədə, postneft dönəmi üçün çox ciddi iqtisadi potensial yaratmağa nail olub. Məhz Prezident İlham Əliyevin 2014-2017-ci illər ərzində kənd təsərrüfatı və sənayeləşmə istiqamə-

tində apardığı iqtisadi islahatları beynəlxalq ekspertlər inqilabi islahatlar adlandırırlar. Kənd təsərrüfatında aparılan islahatlar və fermerlər üçün yaradılan ən yüksək şərait öz bəhrəsini vermekdədir. Belə ki, son iki ildə ölkəmizin ixracatında kənd təsərrüfatı məhsullarının həcmi xeyli genişlənib. Dövlət Stastistika Komitesinin məlumatına görə,

2017-ci ildə kənd təsərrüfatı məhsullarının ixrac potensialı 40 faizdək yüksəlib. Həmçinin, ötən il kənd təsərrüfatında ümumi məhsulun dəyəri faktiki qiymətlərlə 6 milyard 200,6 milyon manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan kənd təsərrüfatında daha modern bir kurs üzrə inkişafı hədəfleyib. Bu, məhz dövlətin maliyye,

destəyi ilə yaradılması nəzərdə tutulan 38 böyük aqroparkdır. Aqropark biznes modeli olaraq, ilk dəfə dönyanın en qabaqcıl kənd təsərrüfatı ölkəsi olan və bu sahədən ən yüksək səviyyədə gəlir götürən Hollandiyada yaranıb ki, bu da kənd təsərrüfatı məhsullarının istehsalını, emalını, logistikasını və digər xidmətləri özündə birləşdirən təsərrüfat subyektidir. Aqroparklarda kənd təsərrüfatı məhsullarının istehsalı və emal prosesləri, aqrotexniki və logistika, sanitər və fitosanitar, marketing və digər xidmətlər, xammal istehsalı, emal prosesləri yüksək gəlirlilik şəraitində həyata keçirilir. Bununla yanaşı, ətraf mühitin qorunması, torpaq və su resurslarından səmərəli istifadə, onların mühafizəsi təmin olunur, eləcə də, bitkiçiliyin, heyvandarlığın, emal sənayesinin və digər sektorların inkişafı üçün möhkəm əsaslar yaranır.

İndi kənd təsərrüfatı məhsullarının istehsalında yüksək texniki və texnologiyalardan istifadə edən iri fermer təsərrüfatlarında inqilab olub. Ona görə ki, müasir əkin texnologiyalarından istifadə edən iri fermer təsərrüfatlarında məhsuldarlıq daha yüksək olur. Hazırda ölkəmizin 20 rayonunda 22 sahibkara məxsus 44 min hektaradək sahəsi olan 32 iri fermer təsərrüfatı fəaliyyət göstərir. Bununla yanaşı, yeni aqro-

parkların yaradılmasına da start verilib. Artıq Yalama aqroparkında birinci mərhələ üzrə işlər başa çatdırılıb və payızlıq qarğıdalı üzrə rekord səviyyədə məhsuldarlığı - hər hektardan 156 sentner yüksəkkeyfiyyətli məhsul istehsalına nail olunub. Şəmkir aqroparkında isə birinci mərhələ üzrə işlər gedir. Ümumilikdə, 22 rayonda 130 min hektaradək ərazidə 27 aqroparkın yaradılması planlaşdırılıb. Bununla belə, dünyada olduğu kimi, ölkəmizdə də kiçik və orta fermer təsərrüfatları say və malik olduğu torpaq sahələrinə görə hələ də üstündür. Ele buna görə də, Azərbaycanda dövləti belə təsərrüfatlara hər cür dəstək verilir. Güzəştli kreditlərin çox hissəsinin aqrar sektorda çalışan kiçik və orta sahibkarlara ayrılmış da, bu dəstəyin nəticəsidir. Aqroparkların yaradılması, əsasən, bağçılıq, quşçuluq və heyvandarlığın xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, ərzəq məhsullarının idxlalının minimum faiqə endirilməsinə və kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişlənməsinə şərait yaradacaq.

Bir sözə, bu il Azərbaycanda hərtərəfli inkişaf proseslərində xüsusi rol olaçاق qeyri-neft sektorunda artım payı daha da yüksək olacaq.

"Ses" Analitik Qrupu

Əli Əhmədov: "Qida Təhlükəsizliyi Agentliyi bir neçə dövlət qurumunun icra etdiyi funksiyaları həyata keçirəcək"

Qida Təhlükəsizliyi Agentliyi bir neçə dövlət qurumu tərəfindən icra olunan funksiyaları həyata keçirəcək. AZƏRTAC xəber verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov yanvarın 20-də jurnalistlərə açıqlamasında deyib. Baş nazirin müavini bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi artıq formalıdır. Hazırda lazımi texniki-təşkilati işlər görülür. Vaxtılık bir neçə dövlət qurumu tərəfindən icra olunan funksiyalar Qida Təhlükəsizliyi Agentliyinə verilir. Bir neçə ay ərzində təşkilati işlər tamamlanacaq və Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətini birbaşa həyata keçirməyə başlayacaq.



Məzahir Pənahov: "Azərbaycanda prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlanılıb"



Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlanılıb. AZƏRTAC xəber verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. MSK sədrinin sözlerine görə, yanvar ayının ilk günlərində ölkə ərazisində seçici siyahılara dəqiqləşdirilməsinə başlanılıb. Yəqin ki, dəqiqləşdirmələr fevralın 5-dək məntəqə səviyyəsində başa çatacaq. Məntəqələrdən seçici siyahıları ilə bağlı yüksək məlumatlar dairələrə çatdırılacaq. Dairələrde müzakirə olunandan sonra MSK-ya məlumatlar göndəriləcək. May ayının axırına qədər bu prosesə yekun vurulacaq və siyahılar rəsmi sənəd kimi təsdiq ediləcək.

Azərbaycan III pillədə qərarlaşıb

Azərbaycan inklüziv inkişaf indeksinə görə inkişaf etməkdə olan ölkələr sırasında üçüncü yerde qərarlaşıb. SİADünya İqtisadi Forumunun "İnküziv inkişaf indeksi - 2018" adlı hesabatına istindən xəber verir ki, ölkəmiz 4,69 balla yalnız Litva (4,86) ve Macaristandan (4,74) geri qalır. Qeyd edək ki, hesabatda inkişaf etmiş (İEÖ) ve inkişaf etməkdə olan ölkələrin (İEOÖ) adları yer alıb. İnkışaf etmiş ölkələr sırasında iqtisadiyyatın inklüzivliyinə görə Norveç 6,08 balla 1-ci, İslandiya 6,07 balla 2-ci, Lüksemburq 6,07 balla 3-cü pillədə qərarlaşıb.



"Human Rights Watch" kimi təşkilatlar dünyaya hakimlik etmək istəyirlər"

"Ümumiyyətlə, "Human Rights Watch" hüquq-müdafıə təşkilatının 2017-ci ildə dünyada hüquq və azadlıqların vəziyyətinə dair açıqladığı illik hesabata fikir vermək lazım deyil". Bunu SIA-ya açıqlamasında millet vəkili Aydin Mirzəzadə deyib. Onun sözlerinə görə, xaricdə bir neçə qeyri-hökumət təşkilatları var ki, bütün dünyaya hakimlik etmək iddiası ilə çıxış edirlər: "Həmin təşkilatlar ölkələri siyahıya alırlar, onlara qiymət verirlər və kateqoriyaya böllürələr. Təbii ki, bu da istər-istəməz sual doğurur. Bu səlahiyyəti onlara kim verib? Kim onlara dünyadan demokratik və yaxud da qeyri-demokratik, hansı ölkənin nə vəziyyətdə olduğu qiymətini vermək səlahiyyətini verib? Hesab edirəm ki, sadəcə olaraq bunların verdikləri və yaxud yaydıqları saxta siyahılara əhəmiyyət vermək lazım deyil. Hər bir ölkə özünün daxili şəraitindən, özünün dünya birliyində tutduğu yerdən asılı olaraq öz problemlərini həll etməye çalışır. Bu problemlər də fərqlənir. Həc də özünü demokratik hesab edən dünyadan həmin ölkələrə köməkleri onların problemlərini həll edə bilmir. Bu günümüzün öndən Liviya, Suriya, İraq, Yemən, Somali variantları var. Hansı ki onlar da demokratiya qurmaq istəyirdilər, amma eksine vəziyyəti daha da gərginləşdirdilər. Hesab edirəm ki, bu cür əldəqayırama və maliyyə mənbələri şübhəli olan təşkilatların rəylərini sadəcə olaraq şərh etməkdən imtiyaz etmək lazımdır".

Coğrafiya İnstitutunda Tağı Əhmədovla görüş keçirilib



MEA akademik H.Ə.Əliyev adına Coğrafiya Institutunda Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovun institut kollektivi ilə görüşü keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri müavini Qərib Məmmədov və bir neçə partiya üzvü iştirak edib. Institutun direktoru, akademik Ramiz Məmmədov tədbiri giriş sözü ilə açıraq, institutun əməkdaşları arasında partiya sıralarına qəbulun artmasından danışıb, hazırda partiya üzvərinin sayının 95 nəfərə çatdığını, bunun isə, institut işçilərinin təxminən 50%-ni təşkil etdiyini diqqətə çatdırıb. O, digər əməkdaşları da könüllülük əsasında ölkənin ən güclü partiyası olan YAP-a üzv olmağa dəvet edib. Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, partyanın qurucusu Ulu Önder Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-in bu gün gördüyü işlərdən, onun Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən danışıb. YAP-in rayon təşkilatının sədri ilk partiya təşkilatının fəaliyyətinin qənaətbəxş olduğunu qeyd edib. Sonda T.Əhmədov ilk partiya təşkilatına qəbul olunan yeni üzvləri tebrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. C.ü.f.d. Etibar Bədəlov çıxış edərək, ölkəmizdə baş verən sosial-iqtisadi inkişaf, ölkənin təreqqisində elmin rolu və alimin üzvlərinə düşən vəzifələrdən danışıb. Mövzu ətrafında digər çıxışlar dinlənilib və müzakirələr aparılıb.

NƏZAKƏT

Davosda dünyanın perspektiv inkişafı müzakirə ediləcək

Davos Forumları dünyanın siyasi və iqtisadi elitasının dövlətimizə olan marağını ortaya qoyur və bu fakt, bir daha son dövrlər ərzində, sürətlə inkişaf edən Azərbaycanın planet ölkələri üçün dinamizm və dayanıqlılıq nümunəsinə çevrilməsini sübuta yetirir

Məlum olduğu kimi, yanvarın 23-26-da Davosda keçiriləcək Dünya İqtisadi Forumunda (WEF) 70 ölkənin dövlət başçısı və Baş naziri iştirak edəcək. "Parçalanmış dünyada birgə gələcək yaratmaq" mövzusuna həsr edilən builkü Dünya İqtisadi Forumuna ölkədən təxminən 340 yüksək səviyyəli şəxs iştirak edəcək. Forumda 110 ölkədən təxminən 3 min iştirakçı müxtəlif mövzular üzrə müzakirələr aparacaq.

Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Schwab deyib: "Dünyamız ölkələr arasında artan rəqabət səbəbi ilə parçalanmış vəziyyətdədir. Ölkələr arasındaki ortaq maraqlarla bu vəziyyətdən çıxış yolu tapa bilərik".

Davosdakı yüksəninqarda ölkələr arasındaki əsas diqqətin ortaq problemlərlə mübarizədə beynəlxalq iş birliyini canlandırmış mövzusuna yönəldiləcəyi bildirilib. Forumda, həmçinin, Suriya böhrəni ilə bağlı yüksəninqə təşkil ediləcək və həmin iclasa BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura sədrlik edəcək. İsrail-Fələstin böhrəni da forumda müzakirə ediləcək.

Forumun açılışını Hindistanın Baş naziri Narendra Modi, yekun çıxışı isə ABŞ Prezidenti Donald Tramp edəcək. WEF çərçivəsində dövlət başçılarının ikiterəfli danışıqlar aparması da gözlənilir. Dörd gün davam edəcək forumda təhlükəsizliyi temin etmek üçün təxminən 10 milyon dollar sərf ediləcəyi nəzərdə tutulur.

Yığıncağa dövlət başçıları ilə yanaşı, BMT-nin Baş katibi Antonio Guterres, Ümumdünya Ticarət Təşkilatının baş direktoru Roberto Azevedo, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Beynəlxalq Valyuta Fondu (BVF) baş direktoru Kristin Laqard, Dünya Bankının rehbəri Jim Yong Kim, Beynəlxalq Enerji Agentliyinin (IEA) icra direktoru Fatih Birol, BMT-nin qaćınular üzrə ali komissarı Filippo Grandi, Beynəlxalq Migrasiya Təşkilatının (BMQT) baş direktoru Ulyam Leysi Sving və Beynəlxalq Əmək Təşkilatı (BƏT) baş direktoru Qay Rayder də qatılacaq.

Xatırladıq ki, Davos Forumu kimi tanınan Dünya İqtisadi Forumunun əsası alman əsilli isveçli iqtisadiyyat professoru Klaus Schwab 1971-ci ildə avropalı şirkət idarəçiləri ilə birgə təşkil etdiyi kiçik bir toplantıya qoyulub. İlk dövrlərdə, Avropa idarəetmə Forumu olaraq, tanınan forum avropalı iş adamlarının ABŞ-da biznes həyatına uyğunlaşmalarını asanlaşdırmaq və Amerika üsullu kapitalizmin qaydalarını avropalılla öyrətmək məqsədini daşıyan seminarlar silsiləsi idi. Bir müddədən sonra isə, müxtəlif ölkələri təmsil edən çoxsaylı iqtisadçı, biznesmen və siyasetçilərin diqqəti ni cəlb etməsi forumu əhəmiyyətli dünya məsələlərinin müzakirə edildiyi böyük toplantılar silsiləsinə çevirdi. Forum hər il İsvəçrənin Davos şəhərində keçirilir. Məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasetçiləri, iqtisadçıları, biznesmenləri səmərəli dialoqa və əməkdaşlığı cəlb etmək, onların arasında əlaqə yaratmaq və yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq və bu istiqamətdə müzakirələr aparmaqdır.

Sevindiric haldır ki, Azərbaycan da bu forumda ən yüksək səviyyədə təmsil olunur. Hər il Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edir. Dövlətimizin başçısı burada dünyanın ən tanınmış siyasi və iqtisadi elitaların nümayəndələrə görüşlər keçirir və Azərbaycanın əməkdaşlığı hazır olduğunu nümayiş etdirir. Əlbətə ki, hər dəfə səmərəli görüşlərin keçirilməsi Azərbaycana olan maraqlan irəli gəlir. Məhz forum çərçivəsində gedən müzakirələrin nəticələri isə, Azərbaycanın uğurlarının və inkişafının göstəricisi olduğunu isbatlayır.

Qeyd edək ki, Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də, digər tədbirlərin intensiv xarakter alması dövlətin iki investorlarının diqqətini cəlb etməkdir. Azərbaycanın bu cür üstünlükleri həm də beynəlxalq təşkilatların rəylərində də özünü göstərir. Həmçinin, son dövrlər ən nüfuzlu beynəlxalq mədəniyyə və reytinq təşkilatlarının hesabatlarından da göründüyü kimi, respublikamızda azad bazar prinsiplərinin və investisiyalar üçün rəqabət qabiliyyəti biznes iqliminin təmin edilməsi təqdir olunan başlıca elementlərdəndir. Prezident İlham Əliyev "Mən bütün sahibkarları, emin etmek isteyirəm ki, hökumət sahibkarlığın inkişafına bütün mümkün yardım göstərəcək. Onların sərmayələri ölkənin bütün gəşələrində etibarlı müdafiə olunacaq" deyərək, biznes sektorunun tam təhlükəsiz şəkildə fəaliyyət tərtibinə işarə edirdi. Eyni zamanda, ölkəmizdə sahibkarlıq sektoruna və biznes mühitinə bütün şərait yaradılıb. Ele, son illər ərzində, Sahibkarlıq Kəmək Milli Fondu nun xətti ilə sahibkarlara güzəştli şərtlərlə milyonlarla manat kreditin verilmesi, göstərər ki, bu sektorun inkişafı Azərbaycan dövlətinin prioritətidir.

Bir sözlə, Davos Forumları dünyanın siyasi və iqtisadi elitasının dövlətimizə olan marağını ortaya qoyur və bu fakt, bir dəfə son dövrlər ərzində sürətlə inkişaf edən Azərbaycanın planet ölkələri üçün dinamizm və dayanıqlılıq nümunəsinə çevrilmesini sübuta yetirir.

"Ses" Analitik Grupu

23 yanvar 2018-ci il

Naxçıvanda 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd edilib

Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd olunub, şəhər və rayonlardakı şəhidlər xiyabanlarını minlərlə insan ziyarət edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsif Talibov Naxçıvan şəhərindəki Şəhidlər Xiyabannına gəlib, "Ana abidəsi"nin öünüə əklil qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib. Sonra Dövlət Himni səslənib.

Ali Məclisin Sədri şəhidlərin məzarlarını və 1918-1920-ci illə-



za qarşı töredilmiş qanlı cinayeti her vəchle gizlətməyə, təqsirkarların adlarının elan olunmasının, onların cəzalandırılmasının qarşısını almağa çalışırdılar. Lakin ümummilli liderimiz Heydər Əliyev xalqın təkidliliklə ilə ölkəmizdə yenidən siyasi hakimiyətə qayıtdıqdan sonra faciəye dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 1994-cü ilin fevral ayında keçirilən Milli Məclisin xüsusi sessiyasında 1990-ci il yanvarın 20-də günahsız insanların qəddarca qətlə yetirilməsi hərbi təcavüz və cinayet kimi qiymətləndirildi, bu barədə qərar qəbul olundu.

Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban verənlərin xatirəsi bu gün də yüksək tutulur. "Önən ağır sınaqlara sine gərmək əzmini bütün dünyaya nümayiş et-



de erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucalmış abidəni ziyarət edərək tərgüllər qoyub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirlik, komitə və digər mərkəzi təşkilatların, məhkəmə, hüquq-mühafizə orqanlarının, hərbi hissələrinin, elm və təhsil müəssisələrinin, Naxçıvan Şəhər İcra Həkimiyətinin, ictimai təşkilatların ve yaradıcılıq birliklərinin, kütłəvi informasiya vasitələrinin, mədəniyyət, səhiyyə və sağlamlıq müəssisələrinin kollektivləri, şəhər sakinləri şəhidlərin eziż xatirəsini ehtiramla yad ediblər.

20 Yanvar faciəsi müstəqillik uğrunda mübarizə tariximizin ən şanlı səhifəsi, qürur və şərəf tariximizdir. Vətən naminə, müstəqillik naminə şəhid olanlar insan mənəviyyatının ən yüksək zirvəsinə ucalırlar. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, "20 Yanvar 1990-ci il Azərbaycanın tarixində en faciəli gündür. Ancaq, eyni zamanda, o gecə, o gün Azərbaycan xalqı öz qəhrəmanlığını, rəşadətini və şəhidlik zirvəsinə qalxa bilmesini bütün dünyaya nümayiş etdirdi".

1990-ci il yanvarın 19-dan 20-ne keçən gecə Sovet ordusu tərəfindən Bakıda dinc əhaliyə qarşı dəhşətli qırğınlara töredilib. Faciə zamanı 147 Azərbaycan vətəndaşı

şəhid olub, 744 nəfər yaralanıb və xəsarət alıb. Xalqın müstəqillik arzusunu boğmaq məqsədilə töredilən bu cinayətə ilk dəfə ümummilli liderimiz Heydər Əliyev öz etirazını bildirib, Azərbaycanın Moskvadaki Daimi Nümayəndəliyinə gələrək bəyanatla çıxış edib, faciəni töredənləri kəskin ittiham edərək deyib: "Buraya ən əvvəl ona görə gəlmİŞEM ki, Azərbaycanın Moskvada kiçik parçası olan Daimi Nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm".

20 Yanvar faciəsinin töredilməsində məqsəd bir tərəfdən xalqımızın gözünü qorxudaraq müstəqillik əzminə qırmaq idisə, digər tərəfdən də torpaqlarımızın ermənilər tərəfindən işğalına şərait yaratmaq idi. Ermenilərin faciədən bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasına hücumları bunu bir daha təsdiq edir. 1990-ci il yanvarın 18-de Kərkı kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olundu. Muxtar Respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə altında qaldığından, beynəlxalq Qars mü-



qavılışının şərtləri kobud surətdə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti 1990-ci il yanvarın 19-da "Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında" tarixi qərar qəbul etdi. Bu qərara əsasən Naxçıvan MSSR Sovet imperiyasının tərkibindən çıxdı. Yanvarın 20-də Bakıda qanlı hadisələrin töredilməsindən bir neçə saat əvvəl isə ermənilər Sədərəyə və muxtar respublikanın digər sərhəd kəndlərinə silahlı hücum etdilər.

1990-1993-cü illərdə Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası müdafiə olundu, bu qədim diyarın işğalının qarşısı alındı. Həmin dövrədə Ümummilli Liderimiz Naxçıvan Muxtar Respublikasında milli dövlətçiliyimizin

diren Azərbaycan övladları 1990-ci ilin yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdırılar", - deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiyyətdən məlumatını, adlarının uca tutulmasını, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Müstəqil dövlətçilik ənənələrini bərpa etmək uğrunda aparılan mübarizənin mühüm mərhəlesi təşkil edən 20 Yanvar faciəsi azadlığımızın rəmzi abidəsinə çevrilib. Azərbaycan gəncliyi xoşbəxtidir ki, güclü ordusu və qətiyyətli LİDERi olan ölkədə yaşayır. Bu isə xalqımızın bir dənə faciələrlə, soyqırımlarla sınağa çəkilməyəcəyinə tam təminat verir. İlər keçədə, şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, tərəqqimizin bünövrəsinin qoyulduğunu gələcək nəsillər böyük ehtiramla xatırlayacaqdır. Çünkü ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: "Hər bir şəhid millətin mənəvi ucalığıdır. Şəhidlik milləti yüksəldən, milləti millət edən amillərdən biridir". Həmin gün saat 12:00-da şəhidlərin eziż xatirəsi bir dəqiqəlik süklətə yad edilib.

Prezident yanında Apellyasiya Şurası 2017-ci ildə ona ünvanlanan bütün şikayətlərə baxaraq müvafiq qərarlar qəbul edib

Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası qanunvericiliyin tələblərini, dövlət başçısının tövsiyələrini rəhbər tutaraq 2017-ci hesabat ilində ölkədə sahibkarlığın inkişafı, iş adamlarının hüquqlarının və qanuni maraqlarının qorunması istiqamətdə zəruri tədbirlər həyata keçirib, Şuraya ünvanlanan bütün şikayətlərə baxaraq müvafiq qərarlar qəbul edib. Bu fikri Prezident yanında Apellyasiya Şurasının sədri Eldar Nuriyev AZERTAC-a açıqlamasında bildirib.

Şura sədri qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində yoxlamaların dayandırılması iş adamlarının fealiyyətinə müdaxilələrin, sünü maneələrin, korrupsiya və sui-istifadə hallarının qarşısının alınmasına zəmin yaradıb, qanun pozuntularının, Apellyasiya şuralarına ünvanlanan şikayetlərin sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

Bunun nəticəsidir ki, 2016-ci ilde müqayisədə 2017-ci ildə Prezident yanında Apellyasiya Şurasına daxil olmuş ümumi müraciətlərin sayı 2,9 dəfə, bilavasita sahibkarlar tərəfindən verilən şikayetlərin sayı 2,2 dəfə azalıb. Hesabat ilində Prezident yanında Apellyasiya Şurasına hüquqi və fiziki şəxslərdən 317 müraciət daxil olub.

Onlardan 163 müraciət Şuranın səlahiyyətinə aid olmadıqdan arasdırılması üçün aidiyəti qurumlara göndərilib. Həmin şikayetlər əsasən sahibkarlar tərəfindən verilmeyən, sahibkarlıq fealiyyətinə aid olmayan məsələlər, habelə cinayət təqib, məhkəmə işləri, inzibati cərimələr, bank kreditləri, su, qaz, işqə təchizatı ilə əlaqədər olub.

Hesabat dövründə Prezident yanında Apellyasiya Şurasının səlahiyyətinə aid 154 müraciət daxil olub. Onlardan 120 şikayət prosedur qaydalarla əməl olunmadan, mərkəzi və ya yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarında baxılmanın birbaşa Prezident yanında Apellyasiya Şurasına verildiyindən həmin orqanlara, onların Apellyasiya şuralarına göndərilib.

Apellyasiya şuralarına göndərilmiş həmin şikayetlərdən 93-ü yerlərdə qanuni həllini tapdıqından, mübahisə aradan qalxdığından onlardan təkrar şikayət verilməyib, Şuraya ünvanlanmış 7 müraciət isə təşkilat məsələlər şikayetə təmin olunmuş sahibkarların təşəkkürleri barədə olub. 2017-ci ildə Prezident yanında Apellyasiya Şurasının icraatına 27 şikayet götürülüb. Müsbət hələr ki, həmin il Şurada baxılan işlərin sayı 2016-ci ilde müqayisədə 12,9 faiz azalıb. Hesabat ilinin ikinci yarısının göstəriciləri daha uğurlu olub, 2016-ci ilin həmin dövrü ilə müqayisədə Şurada baxılmış şikayetlərin sayı 2,3 dəfə aşağı düşüb.

Ötən il Prezident yanında Apellyasiya Şurasının icraatına götürülmüş 20 şikayet üzrə müvafiq qərarlar qəbul edilib, 3 müraciət şikayetçilərə qanunvericiliyin tələbi izah edilməklə baxılmamış saxlanılıb, 2 müraciət baxışa çıxarılanadək öz həllini tapdıqından geri götürülüb, 2 şikayet isə həzirdə baxılma mərhələsindədir.



Araşdırma məlumatlarından məlum olur ki, şikayətlərin əksər hissəsi sahibkarların öz hüquq və vəzifələrini mükəmməl bilməməsi, qanunvericiliyin tələblərini, müyyən edilmiş prosessual qaydaları pozması, hətta bəzən haqsız təleblər iəli sürməsi üzündə yaranıb.

Statistik məlumatlardan göründüyü kimi sahibkarların Prezident yanında Apellyasiya Şurasına ünvanlaşlığı 163 müraciət Şuranın səlahiyyətinə aid olmayıb, 120 şikayət mərkəzi və ya yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarında baxılmanın birbaşa Prezident yanında Apellyasiya Şurasına verilib. Şuraların iclasında baxılmış 13 şikayet əsəssiz olduğundan təmin edilməyib, yaxud baxılmamış saxlanılıb. Bəzi şikayetlər qanunvericiliyin tələbi pozulmaqla eyni vaxtda həm məhkəməyə, həm də Apellyasiya Şurasına verilib. Bununla belə, Prezident yanında Apellyasiya Şurasına göndərilən şikayetlər, baxılan işlərin təhlili göstərir ki, sahibkarların hüquqlarının pozulması halları hesabat ilində xeyli azalsada, hələ də tam aradan qaldırılmayıb.

Bəzən mərkəzi və yerli icra hakimiyyətləri, onların Apellyasiya şuraları müraciətlərə baxarkən sahibkarların özlərini dinləmədən, şikayətin bütün hallarını tam, hərtərəfli araşdırımdan, toplanmış sənədlərə düzgün hüquqi qiymət vermədən əsəssiz qərarlar qəbul edirlər. Sahibkarların müraciətlərinin həllinə belə münasibət son nəticədə iqtisadi inkişafə mənfi təsir göstərir, qanun pozuntularına, haqlı naraziqliqlara getirib çıxarır, şikayetlərin sayının artması, əlavə iş yükünün yaranması ilə nəticələnir.

İş adamlarının şikayetləri düzgün araşdırılmadığına görə hesabat ilində mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının doqquz qərarı leğv edilib, bir halda Şuranın hərəkətsizliyi qanunsuz sayılıb. Qeyd edilən hallara qarşı mübarizənin gücləndirilmesi, qanun pozuntularının, nöqsan və çatışmaqlıların aradan qaldırılması, profilaktik tədbirlərin tətbiqi dairəsinin genişləndirilmesi, şikayetlərin vaxtında və hərtərəfli araşdırılması, sahibkarların haqlı tələblərinin təmin olunması məqsədilə bütün mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarına zerüri tapşırıqlar verilib.

Hesabat dövründə Prezident yanında Apellyasiya Şurası tərəfindən mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının fealiyyəti də ümumileşdirilərək təhlil edilib.

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə aparılan genişməqyaslı iqtisadi islahatlar çərçivəsində iş adamlarına hərtərəfli dəstək verilməsi, onların müraciətlərinə diqqətə yanaşılması, hüquqlarının tutarlı qorunması məqsədilə yaradılmış Apellyasiya şuralarının fealiyyətə başlaması, çoxşilləli nəzarət mexanizminin qurulması, hər bir qanun pozuntusuna ciddi reaksiya verilməsi işin səmərliliyini artırıb, müraciətlərin sa-

yının nəzərəçarpacaq dərəcədə azalmasına imkan yaradıb.

Görülüyüş tədbirlər nəticəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarının hesabat göstəricilərində müsbət dinamika müşahidə edilib, mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarının 55,5 faizinə, yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının 83,5 faizinə sahibkarlar tərəfindən, ümumiyyətlə, şikayət verilməyib. 2016-ci ildə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarına sahibkarlar tərəfindən verilmiş şikayetlərin sayı daha çox olub, bu göstəricilər müvafiq olaraq 50 və 58,2 faiz təşkil edib.

Hesabat dövründə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarına verilən şikayetlərin sayıda da xeyli azalma müşahidə edilib. 2017-ci ildə bu orqanların Apellyasiya şuralarına cəmi 304 şikayət daxili olub. Həmin göstərici 2016-ci ilde müqayisədə təqribən 1,7 dəfə azdır. 210 şikayət Şuranın səlahiyyətinə aid olmadıqdan və digər əsəslərlə onlara baxılmasından imtina edilib, 21 şikayet Şuranın iclasına çıxarılanadək təmin olunduqdan geri götürülüb.

Hesabat ilində Apellyasiya şuralarının icraatına 73 şikayət qəbul edilib. Həmin şikayetlərin 48 faizi (35 şikayət) təmin olunub, 37 faizi (27 şikayet) rədd edilib, 2,7 faizi (2 şikayet) üzrə yeni qərarlar qəbul edilib, 12,3 faizi (9 şikayət) hazırda baxılma mərhələsinə dədir.

Hesabat dövründə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının 9 əməkdaşı sahibkarların müraciətlərinin araşdırılmasında qanun pozuntularına yol verdiyinə görə intizam məsliyyətinə cəlb olunub.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli Fərmanı ilə dövlət qulluğuna qəbulla bağlı Məsələlərin Məsələlərinin gücləndirilərən xüsusi diqqət ayrıldığını deyən Vüqar Səfərli Fond tərəfindən bu məqsədə 3 dəfə - Novruz bayramı, Azərbaycan Milli Mətbuatının 142-ci ildönümü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətə fərdi jurnalı yazıları müsabiqəlerin təşkil olunduqunu diqqətə çatdırıb. Bundan əlavə, Fond il ərzində "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə birgə 3 əlavə müsabiqə keçirib. Ümumilikdə, 2017-ci ilde keçirilmiş 6 müsabiqədə 609 nəfər iştirak edib, onlardan 374 nəfəri qalib olaraq mükafatlandırılıb.

2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunduqnu xatırladan V.Səfərli bununla əlaqədar Fondun dini icmaların və KIV nümayəndlərinin iştirakı ilə aprel ayında Lənkəran, sentyabr ayında Xaçmaz şəhərlərində "Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyəşayış məkanı" mövzusunda regional konfranslar keçirdiyini qeyd edib.

İcraçı direktor, həmçinin bildirib ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi tədbirləri çərçivəsində Fond 2017-ci ilin may ayında Naxçıvan şəhərində "Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütłəvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi" mövzusunda regional konfrans keçirib və 20 baş redaktordan ibarət nümayənde heyətin Naxçıvan Muxtar Respublikasına səfərini təşkil edib. Eyni zamanda, Fondun təşkilatçılığı ilə dekabr ayında 15 KIV rəhbərindən ibarət nümayəndə heyəti İstanbul şəhərində işgüzar səfər olub.

Fondun redaksiyalara metodiki, texniki-təşkilatı, konsultativ və maliyyə dəstəyini davam etdiriyini deyən icraçı direktor ötən il keçirilmiş digər layihə və tədbirlər barədə də etrafı məlumat verib.

Sonra hesabat etrafında müzakirələr aparılıb. Müşahide Şurasının sədr müvəvviqi İlqar Hüseynov, üzvlərən - Cəmələddin Quliyev, Ramiz Əskər, Bəhrəz Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov və Ayaz Mirzəyev çıxış edərək Fondun 2017-ci ildəki fealiyyətini qənaətbəxş dəyərləndiriblər və hesabat yekdilliklə qəbul edilib.

İclasda ikinci məsələ kimİ Fondun 2018-ci il üçün tədbirlər planı müzakirə olunub. 2018-ci ilin respublikamızda "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunduqnu deyən V.Səfərli hazırlanmış tədbirlər planında bunun nəzəre alındığını vurğulayıb. Tədbirlər planı Müşahide Şurasının üzvləri tərəfindən iəli sürülmüş bir sıra səmərli təkliflər nəzəre alınmaqla təsdiq edilib.

Gündeliyə müvafiq olaraq iclasda, həmçinin Fondun Novruz bayramı münasibətə keçirəcəyi fərdi jurnalı yazıları müsabiqəsinin elanı müzakirə olunub. Müsabiqənin KIV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 15 istiqamət üzrə, 2018-ci il yanvarın 22-dən martın 6-dək keçirilməsi qərara alınıb.

İclasda, həmçinin Fondun 2018-ci il üçün ekspertlərinin siyahısı müzakirə olunaraq təsdiq edilib. Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor V.Səfərli Fondun qarşidakı fealiyyət istiqamətləri barədə etrafı məlumat verib.



KİVDF-nin 2017-ci ildəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütłəvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) Müşahide Şurasının növbəti icası keçirilib. KİVDF-dən AZERTAC-a bildirilər ki, Fondu Müşahide Şurasının sədr Həsən Həsənov icası açıldıqdan sonra Fondu icraçı direktoru Vüqar Səfərli hesabat məruzəsi ilə çıxış edib.

İcraçı direktor 2017-ci ildə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş hadisələrin diqqət mərkəzində saxlanıldığı bildirib. O, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq seviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətdən həyata keçirilən çoxsaylı layihələr barədə məlumat verib. İcraçı direktor Fondu 2017-ci ildə gündəlik, günlüğü və həftəlik nəşr olunan 33 qəzetə maliyyə dəstəyi göstərdiyini, həmin qəzetlərdə "Azərbaycan Respublikasında kütłəvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiysi"nda nezərdə tutulmuş 19 istiqamət üzrə 6000 səhifədən çox yazının dərc edildiyini bildirib.

Dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllinə kütłəvi informasiya vasitələrinin potensialından səmərəli istifadəyə, jurnalist peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığını deyən Vüqar Səfərli Fond tərəfindən bu məqsədə 3 dəfə - Novruz bayramı, Azərbaycan Milli Mətbuatının 142-ci ildönümü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətə fərdi jurnalı yazıları müsabiqəlerin təşkil olunduqunu diqqətə çatdırıb. Bundan əlavə, Fondu ərzində "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə birgə 3 əlavə müsabiqə keçirib. Ümumilikdə, 2017-ci ilde keçirilmiş 6 müsabiqədə 609 nəfər iştirak edib, onlardan 374 nəfəri qalib olaraq mükafatlandırılıb.

2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunduqnu xatırladan V.Səfərli bununla əlaqədar Fondu dini icmaların və KIV nümayəndlərinin iştirakı ilə aprel ayında Lənkəran, sentyabr ayında Xaçmaz şəhərlərində "Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyəşayış məkanı" mövzusunda regional konfranslar keçirdiyini qeyd edib.

İcraçı direktor, həmçinin bildirib ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi tədbirləri çərçivəsində Fondu 2017-ci ilin may ayında Naxçıvan şəhərində "Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütłəvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi" mövzusunda regional konfrans keçirib və 20 baş redaktordan ibarət nümayənde heyətin Naxçıvan Muxtar Respublikasına səfərini təşkil edib. Eyni zamanda, Fondu təşkilatçılığı ilə dekabr ayında 15 KIV rəhbərindən ibarət nümayəndə heyəti İstanbul şəhərində işgüzar səfər olub.

Fondun redaksiyalara metodiki, texniki-təşkilatı, konsultativ və maliyyə dəstəyini davam etdiriyini deyən icraçı direktor ötən il keçirilmiş digər layihə və tədbirlər barədə də etrafı məlumat verib.

Sonra hesabat etrafında müzakirələr aparılıb. Müşahide Şurasının sədr müvəvvi

Şəhidlər xiyabanını, Bakıdakı və regionlardakı xatirə komplekslərini yüz minlərlə insan ziyarət edib

1 990-ci il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın müasir tarixinə şanlı səhifə yazuıldı. 20 Yanvar faciəsi qan yad-daşımızda hüzün və kədər, qurur və qəhrəmanlıq simvolu kimi yer alıb. Xalqımız həmin gecə şəhid olan qəhrəman oğul və qızlarının xatirəsini daim əziz tutur və ehtiramla yad edir. Bu günlər Qanlı Yanvar hadisələrinin 28-ci ildönümü ilə əlaqədar Bakıda, eləcə də respublikamızın hər bir bölgəsində izdihamlı anım mərasimləri keçirilir.

AZƏRTAC xəber verir ki, yanvarın 20-də sehər tezdən başlayaraq axşamadək paytaxtımızdakı Şəhidlər xiyabanına axışan on minlərlə insan şəhid məzarları öündən keçərək onların xatirəsinə derin hörmət və ehtiramlarını ifadə ediblər.

Zaman keçdikcə 20 Yanvarın tariximizdəki yeri və rolü daha aydın dərk olunur. Həmin hadisələr Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi, azadlığı gedən yolumuzun başlangıcı kimi dəyərləndirilir. Bu yolda ilk çırğırları məhz 20 Yanvar şəhidləri açıblar. Dövlət müstəqilliyimizin bərpası və suverenliyimiz üçün, ilk növbədə, onlara borcluyuq.

Bu fikirleri Şəhidlər xiyabanını ziyarət edən her kəsin dilindən eşitmək olardı. Onlar deyirdilər ki, Qanlı Yanvar faciəsinin səhəri günü ümumməlli ider Heydər Əliyevin həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələməsi, sovet rəhbərliyinin Bakıda törediyi qanlı qırğını qətiyyətlə pisləməsi xalqımıza təpər və güc verdi, ona böyük dayaq oldu.

Sonradan Ulu Önder şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün ardıcıl addımlar atıldı. Bu siyaseti davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhidlər xiyabarı vahid kompleks kimi yenidən quruldu, "20 Yanvar" dairesinde şəhidlərin memorial abidə kompleksi ucaldıldı. Şəhid ailələri, 20 Yanvar hadisələrində saqlamlığını itirən əllər dövlətimizin başçısının hərtərəfli qayığı ilə əhatə olunub.

AZƏRTAC-in müxbirləri 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Bakıda və respublikamızın bölgələrində keçirilən anım tədbirlərinin iştirakçılarından müsahibələr alıblar. Müsahibələri təqdim edirik.

Azər Nəbiyev (Bakı sakini, şəhidlərin dəfn komissiyasının üzvlərindən biri): Şəhidlər xiyabanına tez-tez gəlirəm. Hər dəfə də o günləri yenidən xatırlayıram. Həmin qanlı hadisələrin canlı şahidiyəm. Tankların altında eziyən insanların iniltisi hələ də qulağımdan getmeyib. Şəhidlərin bir çoxu tanınmaz hala salınmışdır və onları dəfn etmek çox ağır idi. Lakin bu dehşətli qırğını xalqımızı sarsıtmadı. İnsanlar üzərinə gələn tankların, avtomatlı əsgərlərin qabağından qaçmadılar. Əksinə, xalqımız yumruq kimi birləşdi, mübarizə yolundan dönmədi və nehayət, yenidən müstəqilliye qovuşdu.



Anım mərasimlərinin iştirakçıları: 20 Yanvar Azərbaycanın suverenliyi, istiqlaliyyəti uğrunda mübarizənin başlangıç nöqtəsi oldu

Həmin gecə şəhidlərimiz öz qanları ilə şərəflə bir tarix yazdılar. 20 Yanvar hadisəsi itkilərimizə görə faciə hesab edilsə də, bütövlükde millətimizin tarixinə qızıl hərflərlə yazılmış şərəflə və qəhrəmanlıq tarixidir. Biz bu günü heç vaxt unutmayacaqıq. Şəhidlərin xatirəsi her zaman müqəddəs tutulacaq.

Aide Tomuyeva (Bakı sakini, 20 Yanvar hadisələrinin şahidi): Şəhidlərimizin xatirəsini yad etmək üçün ailəliklə Şəhidlər xiyabına ziyarətə gəlmişik. Gənc nəslin bu faciə barədə məlumatlandırılması çox önemlidir. Ona görə də mütəmadi olaraq uşaqlarımızı Şəhidlər xiyabanına getiririk.

Dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərə günahsız insanın qətlə yetirilməsi sovet rejiminin cinayətkar məhiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Həmin gecə zirehli texnika və tankların dinc sakınları, təcili tibbi yardım məşinlərini necə əzib keçdiyi hələ də gözü məmən qabağındadır. Nəsillər dəyişəcək, lakin şəhidlərimizin xatirəsi ürəklərdə əbədi ya-

şayacaq. Onlar bizim azadlığımız, müstəqiliyimiz və firavan həyatımız uğrunda canları qurban veriblər. 20 Yanvar hadisələri xalqımızın qan yaddaşına əbədi həkk olub.

Nayidə Nuriyeva (şəhid Bəhruz Nuriyevin anası): 20 Yanvar istiqlal yolumuzda ilk zirvə, milli mənlik şüurumuzun oyanış günüdür. Bu hadisələr, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq gənc nəslin vətənpərvər ruhda yetişməsinə böyük təsir göstərib.

Mən şəhid anasıyam. Oğlum Bəhruz Nuriyev Qarabağ döyüşlərində qəhrəmancasına həlak olub. O, 1993-cü il iyulun 17-də Ağdərə döyüşlərində 30 erməni yaraqlısını qətlə yetirdi, son nəfəsinədək düşmənlə döyüşdü. Mənim, eləcə də bütün şəhid analarının yegane təsəllisi işğal altındakı torpaqlarımızın qaytarılması olardı.

Şəhidlərimizin Azərbaycanın müstəqilliyi, azadlığı və firavan geləcəyi uğrunda tökülen qanları hədər getməyib. Hər birimiz Şəhidlər xiyabanına gələrkən istər-istəməz

kədərlənirik. Geri qayıdanda isə bu kədər qurur hissi ilə əvəz olunur. Əminəm ki, qədirbilen xalqımız azadlıq və torpaq naminə canlarından keçmiş qəhrəman övladlarını heç vaxt unutmayacaq.

Gülnarə Qəmbərova (Nərimanov rayonunun 212 sayılı orta məktəbin müəllimi): Hər il 20 Yanvar - Ümumxalq Hüzün Günü ilə əlaqədar paytaxt məktəblilərinin, şagird və müəllimlərin Şəhidlər xiyabanına ziyarəti təşkil edilir. Bu, onlar üçün əsl vətənpərvərlik dərsidir. Hər il olduğu kimi, bu il də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan oğul və qızlarımızın məzarlarını ziyarətə öz şagirdlərlə, onların valideynləri ilə birlikdə gelmişik. Bu, uşaqların yaddaşında daim qalacaq və onlar şəhidlərimizi heç vaxt unutmayacaqlar.

20 Yanvar haqqında danışanda kövrəliyəm. Bir müəllim kimi, 20 Yanvar günü xalqımızın başına gətirilən müsibəti şagirdlərimə çatdırmağa çalışıram. Şəhidlər xiyaba-

Səhidlər xiyabانını, Bakıdakı və regionlardakı xatırə komplekslərini yüz minlərlə insan ziyarət edib

nına gələn şagirdlər xalqımızın azadlıq yolunda böyük itkiler verdiyinin şahidi olurlar. Burada mərd Vətən övladlarının uyuduğunu görürələr. Bu ağrı-acını Azərbaycan xalqı bugün də xatırlayır və daim qəlbində yaşadır.

Sultan Əzizimzadə (20 Yanvar İctimai Birliyinin sədri): Özlerine əbədiyyət heykeli ucaldan 20 Yanvar şəhidləri xalqımızın qəlbində həmisişə yaşayacaq. Şəhidlər hər cür hörmət və ehtirama layiqdir. Həmin faciə zamanı şəhid olanların ailələri və hadisə zamanı yaralananlar dövletin hərtərəfli qayğısı ilə ehətə olunublar. Son beş ilde şəhid ailələrinə və əllilərə 78 mənzil və 107 minik avtomobili verilib. Bundan başqa, Prezidentin Fermanına əsasən, 20 Yanvar şəhidi fəxri adı alanların ailələrinə 300 manat, həmin hadisələr zamanı əlil olanlara isə əlillik dərəcəsindən asılı olaraq 110 manatdan 165 manatadək aylıq təqəüd təyin edilib. Həmçinin 20 Yanvar şəhidlərinin vaxtile yaşadıqları bina və mənzillərə onların barelyefi vurulub. 20 Yanvar İctimai Birliyi də şəhid ailələrinin qayğı və problemlərinin həllində yaxından iştirak etməyə, onlara lazımi kömək göstərməyə çalışır.

Aybəniz Əliyeva (Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyalar İnstitutunun elmi işçisi): Mən 20 Yanvar hadisələrini öz gözü ilə görənlərdən birləşdim. 1990-cı il yanvarın 19-dan 20-ne keçən gecə fəvqəladə vəziyyət elan edildən Bakıya qoşun yeridildi. Yüzlərlə vətəndaşımız amansızlıqla qətlə yetirildi. Imperiya əsgərləri paytaxtımızda, eləcə də bölgələrimizdə 147 nəfəri qəddarcasına qətlə yetirdi. Mənfur sovet rəhbərliyi elə düşündürdü ki, bununla xalqımızın gözünü qorxudacaq, onu azadlıq mübarizəsindən çəkindirəcək. Amma unudurdular ki, bu torpaq tarixboyu qəhrəmanlar yetişdirib. Xalqımızın ığid övladları tankın, avtomatlı əsgərlərin qabağından qaçmadılar. Onlar öz canları, qanları bahasına xalqı müstəqillik arzusuna çatdırıdalar.

Yaxşı yadimdadır, fəvqəladə vəziyyət rejimine baxmayaraq, 20 Yanvar şəhidlərinin dəfnində yüz minlərlə insan iştirak etdi, onlar son mənzilə böyük ehtiramla yola salındı. Bu, həm kədərlı, həm də qurverici sehnələr idi.

Erkan Özoral (Türkiyənin Azərbaycandakı səfiri): Azərbaycanın müstəqilliyi yolunda ilk ciğırı 20 Yanvar şəhidləri açıbılar. Bu danılmazdır. 28 il əvvəl tarixin ən qanlı hadisələrindən biri yaşanıb. 20 Yanvar tarixə qara gün olaraq yazılıb. illər keçəsə də, bu ağrı üzərkəndə yaşayır. Biz həmin gün qardaşlarımızı itirdik, onlar vətənləri, inandıqları doğru yol uğrunda canlarını fəda etdilər. Eyni zamanda, Azərbaycanın müstəqilliliyinə yol açılar. Yanvarın 20-də Azərbaycanda xalqın iradəsinə, xalqın istəyini susdurmağa, bu istək və iradənin karşısını almağa çələşənlər ele xalqın birliliy nəticəsində əzildilər. Yanvarın 20-də insanlığa qarşı ağır cinayət işlənib. Bizim üzərimizə düşən borc şəhidlərimizin xatirəsini hər zaman yad etmek, keçmişdən dərs götürərək bu cür hadisələrin bir daha yaşanmaması üçün əlimizdən gələni etməkdir. Yəni düşmənlərimizin karşısında hər zaman güclü olmalı, on-

ların məkrli addımlarını dəf etməliyik.

İnsanlıq, düzgünlük, ədalət, haqq və vətən sevgisi heç zaman qarşısına sədd çəkil-məyəcək çox güclü bir hissədir. Türk milletinin tarixində bir daha belə günlərin yaşanmaması üçün tariximizi bizdən sonrakı nəsillərə en düzgün və geniş şəkildə çatdırmaq lazımdır.

Yusif Abdullayev ("20 Yanvar" İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədri): Ötən əsrin 80-ci illərinin sonları və 90-cı illərin əvvəllerində Bakıda olduğu kimi, ölkəmizin bölgələrində də milli azadlıq hərəkatı geniş vüset almışdı. Həmin günlər Lənkəranda sovet hakimiyyətinə, onun ermənipərest mövqeyinə qarşı etiraz mitinqləri keçirilirdi. Sovet ordusu azadlıq mücahidlərinin səsini boğmaq üçün 1990-cı il yanvarın 20-də Bakıda qırğın törətdikdən sonra Azərbaycanın bölgələrinə tanklar yeritdi. Yanvarın 24-də Cəlilabad rayonunda həbslər başlandı, yanvarın 25-də Neftçala rayonunda iki nəfər qəhrəmancasına həlak oldu. Bundan iki gün sonra sovet imperiyası Lənkəran şəhərinə qoşun yeritdi. Sovet hərbçilərinin burada törətdiyi vəhşiliklər neticəsində 6 sakın şəhid oldu. Sonra Haftoni meşəsində 5 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi.

Həmin hadisələr zamanı qardaşım Tariyel Abdullayev də şəhid oldu. O, Lənkərandan Bakıya helikopterlə aparılan 45 nəfərdən biri idi. Qardaşımın aqibətini yalnız fevralın 8-də Respublika Dəfn Komissiyası vəsítəsilə öyrənə bildik. Məlum oldu ki, qardaşım Bakıya aparıllərən məftilə boğulub və paytaxtda "Salyanski kazarma"nın yanında kimsekim kimi küçəyə atılıb. Yanvarın 31-də Şəhidlər xiyabanında "Əli" adı ilə dəfn olundu. Bunu öyrəndikdən sonra fevralın 11-də Bakıda qardaşımın dəfn mərasimini keçirdik.

Taleh Hüseynov (Quba sakini, 20 Yanvar şəhidi Rahib Hüseynovun oğlu): Atam Rahib Hüseynov şəhid olan zaman mən keçmiş sovet ordusunun sıralarında xidmət edirdim. O vaxt bizim Azərbaycanda baş verən hadisələrdən, ümumiyyətlə, xəbərimiz yox idi. Mərkəzi televiziyalarda, radioda bu barədə heç nə deyilmirdi. Atamın şəhid olmasını yalnız hərbi xidməti başa vurub qayıtdıqdan sonra bildim. Evimizə dənəndə atamın il mərasimini keçirdik.

Eşitdim ki, atamın olduğu avtomobili "Salyanski kazarma" deyilən yerde atəşə tutublar. Yaralanmış atamı ağır vəziyyətdə xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb. O, Quba şəhər qəbiristanlığında dəfn edilib.

Bu gün azad, müstəqil olmağımızda 20 Yanvar şəhidlərinin böyük rolü var. Onlar xalqımızın mübarizlik simvoluna çevriliblər. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, azadlığı uğrunda həlak olan şəhidlər qəlbimizdə daim yaşayacaq.

X X X

Xalqımızın müqəddəs ziyarətgahı olan Şəhidlər xiyabanına insan axınının ardıcılısı kəsilmir, şəhid məzarları al qərənfillərə qərq olurdu. Burada yaşanan izdiham qəhrəman Vətən övladlarının əziz xatirəsi bəslənən sonsuz hörmət və ehtirəti bir daha nümayiş etdirdi.



23 yanvar 2018-ci il

Peyklərimiz Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında yaxından iştirak edirlər

"Azerspace-1" və "Azersky" peykləri müvəqqəti işgal altında olan bölgələrimizdə törədilən yanğınların davamlı surətdə monitoringinin aparılmasına və dəymış ziyanın qiymətləndirilməsinə imkan verir

Məlum olduğu kimi, 2009-cu ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Programı"ni təsdiq etdikdən sonra ölkəmizdə müasir kosmik layihələrin həyata keçirilməsinə başlandı. Məhz bundan sonra Azərbaycanın xarici dövlətlərin peyklərindən asılılığı aradan qaldırıldı. 2013-cü ildə "Azerspace-1" peykinin orbitə çıxarılması isə ölkənin tarixində ənənəvi hadisəyə çevrildi. Bu peyk Azərbaycanın informasiya təhlükəsizliyinin vacib amillərindən biri oldu.

Bu gün "Azerspace-1"le bərabər "Azersky" peyki də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında yaxından iştirak edir. 2015-ci ildən başlayaraq, bu peykən ölkənin müdafiəsi və təhlükəsizliyi istiqamətində geniş istifadə olunur. Azərbaycanın son illərdə qazandığı iqtisadi güc və beynəlxalq nüfuz ən qabaqcıl kosmik texnologiyaların, bilik və bacarıqların da ölkəmizə transferinin həyata keçirilməsinə imkan verir. İlk milli peykimizin Amerika şirkəti tərəfindən istehsal olunması və fransız şirkəti tərəfindən orbitə çıxarılmasını qeyd etmək kifayətdir. "Azersky" isə fransız şirkəti tərəfindən istehsal olunub və orbitə Hindistan şirkəti tərəfindən çıxarılb. Peyk layihələrinin maliyyələşdirilməsi həmin ölkələrin maliyyə qurumları ilə yanaşı, Yaponiya bankları tərəfindən həyata keçirilib.

"Azerspace-1" və "Azersky" peykləri müvəqqəti işgal altında olan bölgələrimizdə törədilən yanğınların davamlı surətdə monitoringinin aparılmasına və dəymış ziyanın qiymətləndirilməsinə imkan verir. Peyklər Azərbaycanın sosial-iqtisadi inkişafına da böyük dəstək verir. Kənd təsərrüfatında mehsuldarlığın dəqiq müəyyən edilməsi, torpaqlardan istifadənin və əkin sahələrinin qeydiyyatı ilə bağlı konkret layihələrin həyata keçirilməsinə misal gətirmək olar. "Azərkosmos" ötən il Kənd Təsərrüfatı Nazirliyi ilə pilot layihesi kimi dörd rayonda bir sıra məhsulların mehsuldarlığını proqnozlaşdırıb, subsidiyalara nəzarət məqsədilə bitki örtüyünün dəqiq xəritəsini hazırlayıb. Cari ildə bu istiqamətdə işlərin davam etdirilməsi, yeni layihənin ölkə miqyasında həyata keçirilməsi nəzərdə tutulub.

Ötən il, eləcə də, respublika üzrə bütün istixanaların peyk təsvirləri vətəsində monitorinqi də aparılıb, istixana altında olan torpaqların dəqiq sahəsi müəyyənləşdirilib və elektron xəritəsi hazırlanıb. Əmlak Məsələləri Dövlət Komitəsi ilə birgə Şəki rayonunda pilot layihə - kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinin kosmik monitorinqi keçirilib və bu il analoji layihə dəha bir neçə rayonda icra olunacaq. Eləcə də, pilot suvarma sisteminin tətbiq edildiyi əkin sahələrinin və ölkə ərazisindəki məşələrin monitorinqinə başlanıb. Peyk programları özünü bənzər layihələri kimi də doğrudur. Belə ki, dünyadan 25-dən çox ölkəsində sahələri bazasına malik olan "Azers-



pace-1" peyki üzərindən Azərbaycan, türk, ingilis və digər dillərdə, yerli və beynəlxalq səviyyəli, ümumiyyətdə 100-ə yaxın televiziya və radio kanalı yayılmışdır. İndi Reuters, MTV, National Geographic kimi media nəhəngləri peyk xidmətləri üzrə biznes-tərəfdəş kimi "Azərkosmos"u seçir.

2015-ci ildə Azərbaycanda keçirilən ilk Avropa Oyunları, həmçinin, ötən ilin ənənəvi hadisələrindən olan IV İslam Həmrəyliyi Oyunları, "Formula-1" yarışları "Azerspace-1" peyki üzərindən yayılmışdır. Bu da "Azərkosmos"un "ISB" və "Tata Communications" kimi nüfuzlu yayım şirkətlərinin daimi subpodratçılar siyahısına daxil edilməsinə və nəticədə, peykimizin orbital mövqeyinin tanınmasına səbəb oldu.

Sahənin inkişafı davam edir. Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşısında duran vəzifələrə həsr olunmuş iclasında "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev demişdir: "İnkişafın növbəti mərhəlesi olaraq, "Azərkosmos"də Tədqiqat və Inkişaf Mərkəzi yaradılıb. Hazırda bu mərkəzdə peyklərin idarə edilməsi sahəsində müxtəlif program təminatlarının hazırlanması, neyron şəbəkələr əsasında qurulmuş sistemlər vasitəsilə peyk təsvirlərində obyektlərin və dəyişikliklərin avtomatik tanınması, sənii intellekt həlləri və digər sahələr üzrə tədqiqatlar aparılır... Biznesin davamlılığını təmin edəcək "Azerspace-2"nin orbitə çıxarılması məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə işlər qrafikə uyğun davam etdirilir. Peykin aprel ayında orbitə çıxarılması nəzərdə

tutulur. "Azerspace-2" hazırkı ehətə zonamızı genişləndirməklə yanaşı, "Azerspace-1"in orbitdəki ehtiyatı olacaq, bu da bize müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Qeyd edim ki, "Azerspace-2" peyki orbitə buraxılmamış onun tutumlarının 46 faizi artıq "Intelsat" şirkətinə satılıb".

"Azersky" peyki üzrə isə əldə edilən gəlirlərin 98 faizi xarici bazarlarda formalşasıdır. Bu baxımdan, peykin imkanlarının ölkədə daha geniş tətbiq olunması məqsədilə İqtisadiyyat Nazirliyi ilə birlikdə "Azərbaycan Respublikasında 2018-2022-ci illərdə Yerin peyk vasitəsilə məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Programı"nın layihəsi hazırlanıb. Həmin programın hazırlanmasını dövlət qurumlarında bu xidmətlərdən faydalanañaq üçün müasir maddi-texniki teminat səviyyəsinin və sahə üzrə ixtisaslı kadrların kifayət etməməsi zəruri edib. Söyügedən iclasda o da vurğulanıb ki, Dövlət Programının qəbul olunması növbəti beş ildə məsafədən müşahidə xidmətlərinin inkişafına təkan verə, müşahidə xidmətləri vasitəsilə dövlət idarəetməsinin effektivliyini artırıb və bu sahə üzrə elmi-tədqiqat və ixrac potensialını yüksəltmiş olar.

Bir sözlə, bu gün kosmos ailəsinin üzvü olan Azərbaycanın peykləri ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verməklə yanaşı, respublikamızın həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mühüm rol oynayır.

"Səs" Analitik Qrupu

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya yüklerin daşınmasına başlanılıb

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya yüklerin daşınmasına başlanılıb. AZERTAC xəber verir ki, Çin Azərbaycan ərazisindən keçməkli Avropaya yük daşımağa başlayıb. Mühəndis avadanlığı və digər mallarla yüklenən ilk qatar yanvarın 19-da Urumçi şəhərindən yola düşüb. "Şərqi-Qərb" Nəqliyyat Dəhlizi ilə Avropaya yük daşımaları olan qatar Qazaxıstanın limanında dayanacaq. Daha sonra yükler dəniz yolu ilə Bakıya, buradan isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya çatdırılacaq.



"Afrindən geri addım atılmayacaq"



Suriyanın Afrin bölgəsin-dən PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin atdığı top mərmisi nəticəsində Türkiyənin Hatay rayonunda elektrik enerji stansiyasında 1 nəfər həyatını itirib. Bunun hesabını verəcəklər". SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumatə görə, bunu Türkiyə prezidenti Recep Tayyib Erdoğan deyib.

"Kurd dəhlizi nədir, terror dəhlizi nədir, bunu mən izah etməyəcəm. Bu gün yənə bir şəhidimiz var. Belə bir mübarizədə şəhidlərimiz, qazilərimiz olacaq. Afrin məsəlesi həll ediləcək. Afrindən geri addım atılmayacaq", - deyə Erdoğan bildirib.

Milli Məclisin sehiyyə komitəsinin iclası keçirilib

Yanvarın 22-də Milli Məclisin sehiyyə komitəsinin iclası keçirilib. AZERTAC xəber verir ki, iclası açan komitə sədri Əhliman Əmiraslanov gündəlikdəki məsələlər barədə məlumat verib. Əvvəlcə iclasda Milli Məclisin sehiyyə komitəsində 2017-ci il payız sessiyası dövründə görülən işlər üzrə hesabat və 2018-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işlər planı ile bağlı müzakirələr aparılıb.



Komitə sədri Əhliman Əmiraslanov 2017-ci il payız sessiyası dövründə görülən işlər barədə məlumat verib. Bildirib ki, hesabat müddətində sehiyyə komitəsinin dörd iclası keçirilib, altı məsələ müzakirə olunub və onlardan dördü qanun layihəsidir. Hesabat dövründə komitəyə 191 ərizə və şikayət daxil olub. Ərizə və şikayətlər əsasən vətəndaşların ödənişsiz əməliyyatlar, müalicə, ev və işlə təmin olunması, əfv məsələləri haqqında müraciətlərdir. Bundan başqa, payız sessiyası dövründə komitədə bir sıra görüşlər, tədbirlər və iclaslar keçirilib.

Sonra iclasda "Dərman vasitəleri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirib ki, Qanuna təklif olunan dəyişiklik texniki xarakterlidir və 14 yaşlı tamam olmamış şəxslərin həyat və sağlamlığına ziyan vurulmamasını nəzərə alaraq dərman vasitərinin buraxılmasının qadağan edilməsi məqsədi daşıyır. Deputatlar qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər. Müzakirə olunan qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

2018-ci il ölkəmiz üçün dirçəliş və inkişaf ili olacaq



“2018-ci ilin bütün iqtisadi proqnozlari müsbət”dir. Bu sözleri SİA-ya aşıqlamasında millət vəkili Azər Bədamov deyib. Onun sözlərinə görə, cari ildə ümumi daxili məhsulun artmasının, qeyri-neft sektorun inkişafını və iqtisadiyyatın neftdən asılılığının aradan qalxmasının sürətləndiyini müşahidə edəcəyik: "Çünki 2017-ci ildə yaradılmış iqtisadi baza bunu deməyiməz imkan verir. Yola saldıığımız ildə həyata keçirməyə başladığımız İslahatlar davam etdirilir və artıq öz bəhrəsinə verməkdər. Artıq cari ilin prioritətləri və hədəfləri müəyyənləşdirilib. Son illər müşahidə edirik ki, ölkəmiz her il üçün müəyyən edilmiş hədəfləri yüksək səviyyədə icra olunur. Bu il də belə olacaqdır. Çünkü dövlət bütçemizdə də bu ilin uğurlu inkişafı üçün vəsait yola saldıığımız ilə müqayisədə artımla nəzərdə tutulub. İqtisadi mənzərəmiz müsbətdir. Azərbaycan malları xarici bazarlara ayaq açıb, ölkədə sahibkarlığın inkişafına dəstək artırılib. Bütün bunlar deməyə əsas verir ki, 2018-ci il ölkəmiz üçün dirçəliş və inkişaf ili olacaqdır".

AŞPA-nın yeni sədri seçilib

Yanvarın 22-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk plenar iclasında qurumun yeni sədri seçilib. Teşkilatın yeni sədri İtalya Demokrat Partiyasının üzvü, Sosial-Demokrat və Yaşlılar Qrupunun sədri Mişel Nikolettidir. Mişel Nikoletti AŞPA-da 2013-cü ildən təmsil olunur.

Odlar Diyarı turisler üçün cəlbedicidir

2017-ci ildə Azərbaycana gələn turistlər

1,3 milyard dollar xərcləyiblər



Azərbaycanda qeyri-neft sektorunun inkişafının ölkəmizin iqtisadiyyatına təsiri müstəsnadır. Dövlət tərəfindən qeyri-neft sektoruna ayrılan diqqət, yaradılan şəraitin nəticəsidir ki, müsbət göstəricilər diqqətimizi cəlb edir. Qeyri-neft sektor hesab edilən turizm sektorunda aparılan islahatlar, bu sahə ilə bağlı keçirilən beynəlxalq tədbirlər və dönyanın müxtəlif yerlərində təşkil olunan sərgilər Azərbaycanın turist ölkəsi kimi dünyada tanıtılmasına xidmət edir.

Statistik rəqəmlərə istinad etsək, görək ki, görülən işlərin nəticəsində, Azərbaycana istirahət gələn xarici vətəndaşların sayı ilə bəllər artır. Müasir turizm infrastruktur, viza verilməsinin sadələşdirilməsi və elektron turist vizası sisteminin tətbiqi də ölkəmizə turist axınının artmasına səbəb olub. Paytaxtda və bölgələrdə yaradılan rahat yollar, dünyada məşhur hotel brendləri, istirahət və əyləncə kompleksləri müxtəlif ölkələrdən olan insanları Azərbaycana cəlb edir. Təbii ki, zəngin tarixi-mədəni irse və əlverişli təbii şəraitə malik olan ölkəmizdə turizmin kənd, ekoloji, mədəni, sosial, kommersiya, idman və digər növləri ilə bağlı fealiyyət daha da genişləndirilib. Qeyd olunanlar sırasında müalicəvi turizm də sürətə inkişaf edir. Müalicə əhəmiyyətli mineral sularla zəngin ölkəmizde 1000-dən çox bele bulaq vardır. Odlar Yurduna üz tutan çoxsaylı qonaqları meşələr, çaylar, göllər, dəniz, bir sözə, əsrarəngiz təbiətə yanaşı, həm də müasir əsəriyədə yaradılan təbii müalicə merkezləri də cəlb edir. Sağlamlıq turizmi digər turizm növlərindən bir çox cəhətlərinə görə fərqlənir. Əsas cəhətlərdən biri odur ki, bele mərkəzlər ilin bütün fəsillərində və fasileşəş işləyir. Bu isə, o deməkdir ki, bu tip turizm xidmətlərdən istifadə etmək üçün ölkəmizə turistlərin gelməsi mövsümi xarakter daşıdır. Bu cür mərkəzlərdə müasir şəraitlə təbii-müalicəvi üsulların tətbiqi həm də əvvəller müalicə üçün xarici ölkələrə üz tutan Azərbaycan vətəndaşlarının ürəyincədir.

ƏSL OKSİGEN QAYNAĞI OLAN YAŞIL ZONA

Şabrandə yerləşən Qalaaltı sanatoriyasının xüsusi yeri var. Təkcə onu qeyd edək ki, öten ilə müqayisədə bu il Qalaaltı sanatoriyasına üz tutan turistlərin sayı 40 faizdək artıb. Dünyada unikal məhsul kimi tanınan Qalaaltı böyük ehtiyata malik olmaqla yanaşı, son illər ərzində, burada yaradılan müasir infrastruktur, tətbiq edilən ən yeni müalicəvi metodlar bu mərkəzin populyarlığını daha çox artırıb. Hazırda bura gələnlər həm sağlamlıqlarına qovuşur, həm də təbietin füsnəkər qoynunda, əsl oksigen qaynağı olan yaşıl zonada istirahət edirlər. Azərbaycanda bele sağlamlıq-müalicə mərkəzləri kifayət qədərdir. Bütün bu və ya digər amiller Azərbaycana turist axınıni gücləndirib. 2017-ci ildə ölkəmizə 2 milyon 691 min 998 xarici vətəndaş gelib ki, onun da 790 min 258-i Rusiya, 488 min 269-u Gürcüstan, 340 min 702-si İran, 275 min 147-si Türkiyə, 87 min 215-i Birleşmiş Ərəb Əmirlilikləri, 58 min 259-u İraq, 53 min 583-ü Ukrayna, 32 min 644-ü Səudiyyə Ərabistanı, 351 min 831 nəfəri digər ölkələrin vətəndaşlarıdır. Bir il ərzində Azərbaycana gələn turistlər 1,3 milyard dollar xərcləyib. Elə bu nəticə turizmin inkişafı ilə bağlı dövlət tərəfindən görülən işlərin mənətiqə nəticəsidir.

İDMANÇILAR İSTEDADLARINI GÖSTƏRMƏK ÜÇÜN AZƏRBAYCANI BÜTÜN DÜNYADA İDEAL YER HESAB EDİRLƏR

Bu günlərdə "The Washington Times" qəzeti dərc olunan "Beş səbəbə görə Azərbaycana getmək mütələq lazımdır" sərlövhəli məqaləsində də ölkəmizin təbii əlverişli mühiti ilə yanaşı, dövlət tərəfindən bu sahəyə ayrılan diqqət göstərilir. Müəllif Azərbaycana gəlmək səbəblərinə nəzər salarkən, yazar ki, birinci səbəb olaraq Azərbaycan vizasını asanlıqla almaq mümkündür. 2017-ci ilin iyundan ASAN sistemi vasitəsilə viza almaq müddəti üç gündən üç saatə endirilib. İkinci səbəb kimi unikal coğrafi mövqeyi diqqətə çatdırılır. Mədəniyyətlər və sivilizasiyalara daxiliş məkanı olan paytaxtımızda orta əsrlər memarlıq inciləri ilə yanaşı, müasir tipli mərkəzlərin inşası bu şəhərə yeni bir rəng əlavə edib. Bakı ilə yanaşı, şəhərin etrafında da görməli yerlər kifayət qədərdir. Müəllif Qobustan Milli Parkının, Suraxanı qəsəbəsində "Atəşgah" məbədinin və palçıq vulkanlarının olduğunu qələmə alır. Müəllif digər səbəb kimi, ölkənin zəngin idman hayatı qeyd edərək yazar ki, idmançılar idman yarışlarında öz istedadlarını göstərmək üçün Azərbaycanı bütün dünyada ideal yer hesab edirlər. Son illər Azərbaycanda bir neçə beynəlxalq tədbir, Ümumdünya Şahmat Olimpiadası, ilk Avropa Oyunları, gənclər arasında Avropa futbol çempionatı, IV İsləm Həmrəyi Oyunları, atıcılıq və voleybol üzrə Avropa çempionatları, gimnastika üzrə dünya çempionatı və digər yarışların keçirildiyini bildirir. Artıq ikinci ildir ki, "Formula-1" yarışlarının Qran-Pri mərhələlərindən biri Bakıda keçirilir.

DÖVLƏT DƏSTƏYİ SAYƏSİNDE ÖLKƏMİZDƏ TURİZM DİNAMİK İNKİŞAF EDİB

Bundan başqa, müəllif yazar ki, milli mətbəxin ləziz nemətlərini dadmaq, UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi elan edilmiş müğəməni dinləmək və bir çox digər səbəblər var ki, onlara görə Azərbaycana getməyinə dəyər. Azərbaycanın turizm cəlbediciliyinin artırılması və ölkənin bu sahədəki mövcud potensialının səmərəli istifadə olunması sahəsində yürüdülən dövlət siyaseti ölkəyə turist axınını artırıb. Dövlət dəstəyi sayəsində ölkəmizdə turizm dinamik inkişaf edib, beynəlxalq əməkdaşlıq çərçivəsində əlaqələr yenisi mərhələyə qədəm qoyub. Azərbaycan dövlətinin turizm sahəsinin inkişafı ilə bağlı qəbul etdiyi proqramlar, həyata keçirilən layihələr, bu sahəyə yatırılan investisiyalar, neqliyyat infrastrukturunun müasirəşdirilməsi və ölkəmizin coğrafi mövqeyi ölkəmizə turist kimi səfər etmək istəyində olan olanların sayını daha da artırır.

Nəzakət ƏLƏDDİNQIZI

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatı 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirib



Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatı rayon icra hakimiyəti ilə birgə 20 Yanvar faciəsinin 28-ci ildönümünün qeyd olunmasına həsr olunmuş anım tədbiri keçirib. Tədbirdə YAP ra-



yon təşkilatının şura üzvləri, ilk partiya təşkilatı sədrleri, rayon təşkilatı qadınlar şurası, gənclər birləşmənin üzvləri, partiya veteranları, çoxsaylı partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları rayon mərkəzindəki Şəhidlər Xiyabanını ziyaret edərək, abidə önüne ter gül-çiçək dəstələri düzübər. Sonra 20 Yanvar faciəsinin ildönümünün qeyd olunmasına həsr olunmuş tədbir "Tut Bağı" mərasim sarayında davam etdirilib. Rayon Mədəniyyət İşçilərinin kollektivi və məktəbilər iştirakçılar qarşısında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Sonra 20 Yanvar şəhidləri üçün ehsan verilmiş və ruhlarına dualar oxunmuşdur.

ZÜMRÜD

Qanunsuz miqrasiya kanalı təşkil edən şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən zərərsizləşdirilib

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı Pakistan (14 nəfər) və Hindistan (1 nəfər) vətəndaşları saxlanılıb. DMX-dən AZERTAC-a bildirilər ki, araşdırma zamanı ölkədə qanunsuz yaşadığı üçün Xidmet tərəfindən saxlanılmış Hindistan vətəndaşı Nema Devi Haibamin əsasən Şərqi ölkələri vətəndaşlarının Azərbaycan ərazisində tranzit kimi istifadə etməklə Avropa, Ukrayna, Rusiya və Türkiye istiqamətlərində qanunsuz miqrasiya kanalı təşkil etdiyi məlum olub. Digər şəxs - "Şah" İeqəbi ilə tanınan Pakistan vətəndaşı Syed Muhammed Farrux Razi Avropa istiqamətində getməkdə maraqlı olan əcnəbilərə vəsítəciliyə etməklə onların N.D.Haibamın qurbanlarına çevirilməsinə şərait yaradıb. N.D.Haibam Avropaya getmək üçün Pakistan vətəndaşları Nadeem Muhammad və Shahzad Adnana Pakistanda yaşayış şəxslərin köməyi və iştirakı ilə müəyyən məbləğ qarşılığında saxta Şengen vizaları alıb. Lakin həmin Pakistan vətəndaşlarının bu il yanvarın 12-də Azərbaycan ərazisini İtalya istiqamətində tərk etmək cəhdəri baş tutmayıb. Belə ki, N.D.Haibam vədini yerinə yetirməyib və "viza"ları onlara təqdim etməyib.



Həmçinin N.D.Haibam daha altı əcnəbi ilə birbaşa razılaşma əldə edib, onların hər birini yalan vədələrə aldatmaqla qanunsuz miqranta çevirib. Bundan əlavə, araşdırma zamanı N.D.Haibamın ABŞ-a və digər ölkələrə əcnəbilərin qanunsuz yollarla göndərilməsini beynəlxalq əsəriyədə təşkil edən şəxslərlə əlaqələr yaratıldığı müəyyənləşib.

Bəsliklə, Nema Devi Haibam və Syed Muhammed Farrux əcnəbiləri inandırmaqla onların külli miqdarda vəsaitini mənimsəyib və qanunsuz miqrasiyaya zəmin yaradıb. Həmin əcnəbilərin qanunsuz əməlləri tam sübuta yetirilib, faktlar təsdiqini tapıb. Qanunsuz miqrasiya kanalı təşkil edən şəxslər ifşa olunaraq zərərsizləşdirilib. Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Dövlət Təhlükəsizliyi Xidməti: Son illərin ən iri mütəşəkkil qacaqmalçılıq şəbəkəsi ifşa olunub



Azərbaycan Respublikasının ərazisində valyuta dövriyyəsində manipulyasiya və valyuta qacaqmalçılığı faktları ilə bağlı davam edən cinayet işi üzrə 2018-ci il yanvarın 15-18-də həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində "qara bazar" adlandırılın alternativ valyuta dövriyyəsi iştirakçılarından ibarət cinayətkar şəbəkə ifşa edilib, onların qanunsuz fealiyyətlərinin qarşısı alınıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictmai əlaqələr şöbəsindən AZERTAC-a verilən məlumatla görə, müəyyən edilib ki, cinayətkar şəbəkəyə daxil olan şəxslər tərəfindən 2017-ci il ərzində Azərbaycan Respublikasının gömrük sərhədində gömrük nəzarətindən gizli, bəyan edilmədən hissə-hissə, ümumilikdə, 80.731.282,0 ABŞ dolları, 5.270.227.972,0 Rusiya rublu, 248.915 avro məbləğində xarici valyuta nağd formada qacaq yolla ölkədən çıxarılib. Azərbaycan Respublikası Cinayet Məcəlləsinin 206.3.1-ci, 206.3.2-ci, 192.2-ci və digər maddələri ilə istintaq aparılan cinayet işi üzrə Azərbaycan Respublikasının vətəndaşları Məmmədov Aqil Kamandar oğlu, Mustafayev Mustafa Abuzər oğlu və Babayev Vüqar Ədalət oğlu, habelə Gürcüstan vətəndaşı İzmailov Mamed Həşim oğlu və qeyd olunan silsilə cinayet əməllərinin digər iştirakçıları saxlanılırlaçın cinayet məsuliyyətinə cəlb edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

23 yanvar 2018-ci il

Perunun “El Peruano” qəzətində Qanlı Yanvar hadisələrindən bəhs edən məqalə dərc olunub



Perunun nüfuzlu “El Peruano” qəzətində Azərbaycanda törədilən Qanlı Yanvar hadisələrindən bəhs edən məqalə dərc olunub. Azərbaycanın Meksikada səfirliyindən AZERTAC-a bildirilər ki, 1990-ci ilin Qanlı Yanvar faciəsinin 28 illiyinə həsr olunmuş məqalədə 20 yanvarın Azərbaycan xalqının müasir tarixinin ən faciəvi və eyni zamanda qürurverici günlərdən biri olduğu deyilir.

Məqalədə sovet qoşunlarının Bakıya yeridilərək, dinc əhaliyə qarşı törətdiyi cinayətlərən bəhs edilir. Həmin gün yüzən çox həmvətənliminin amansızcasına qətlə yetirildiyi, yüzlərlə insanın yaralandığı, onların arasında yaşlı, qadın, uşaqların olduğu bildirilir. Azərbaycan xalqının müstəqillik mübarizəsi və nümayiş etdirdiyi qəhrəmanlıqlar barədə oxuculara məlumat verilir. Yazida 20 Yanvar hadisələrinin Azərbaycan tarixində dönlüş nöqtəsi olduğu bildirilir, qəddar imperiya təzyiqləri və bütün çatınlıklarla baxmayaraq, Azərbaycan xalqının suverenliyi uğrunda ezmə mübarizə apardığını və nəticədə 1991-ci ildə öz müstəqilliyinə yedidən qovuşduğu vurgulanır. Azərbaycan xalqının öz qəhrəmanlarının xatirəsini anmaq üçün hər il yanvarın 20-de Şəhidlər xiyabanını ziyarət etdiyi bildirilir.

Müsavat-AXCP qarşıdurmaları hər ikisinin məhvini yetərli zəmindir

Müsavatla AXCP arasındada sonu olmayan qarşıdurmalarla ciddi siyasi-ideoloji məsələ yoxdur, bu partiyaların rəhbərləri, illerdəki, bir-birilərini həzm edə bilirlər. Bu iki partiya arasındakı intriqaların kökü hakimiyətdə olduqları dönəmdən başlayır və bu gənə kimi də davam edir. Bu nifrat hissi və “həzm” edə bilməmə sindromu az qala bu partiyalar arasında “xroniki xəstəliyə” əvvəlib. Şəxsi qərəzlilik üzündən ətraflarında olanları da mənasız bir çəkişməyə alət edirlər.

Təkcə AXCP-Müsavat deyil, ümumilikdə, siyasi institutlarda siyasi mədəniyyətin hələ də formalşamasının şahidiyik. Öks fikrə, əqidəye dözümsüzlük, məqam olan kimi öz müttəfiqini qaralamaq, siyasi etikaya və əxlaq normalarına riayət etmədən, onu təhqir etmək və s. hallar müxalifətin ənənəsi hesab olunur. Bu isə, o deməkdir ki, təkcə bu iki partiya yox, ümumilikdə, bütün müxalifət döşərgəsi bu gedisə yox dərəcəsində olan nüfuzlarını da itirib, siyaset səhnəsindən çəkilməli olacaqlar. Çünkü insanlar düşüncələr ki, bunlar öz aralarındaki ən xırda anlaşılmasızlıqları həll edə bilmirlərse, ölkəni necə idarə edə bilərlər? Yəni bu partiyaların rəhbərliyindəki şəxslər şəxsi iddialarına təslim olduqları üçün heç bir siyasi uğura imza atı bilmirlər və bilməyəcəklər də. Müsavatın timsalında müxalif partiya və qurumlar bu gedisə artıq çöküş yolundadır. Yəqin ki, yaxın zamanda siyasi səhnədə daha bir neçə parçalanmanın şahidi olacaq.

Müsavat və AXCP 20 ildən artıqdır ki, müxalifət sıralarında birincilik uğrunda mübarizə, daha doğrusu, “amansız müharibə” aparır. Hətta iki partiya lideri arasında formalşmış birincilik mücadiləsi təşkilatların digər qurumlarına da siraət edir. Baxmayaraq ki, bu iki partiya eyni bir müxalifə qazanında bişib, və onlar arasındaki fərq yox dərəcəsindədir, əqidəcə az qala yaxındırlar, prezidentliyə vahid namizəd məsələsinə gəldikdə, bu yaxılıq yoxa çıxır və onlar ortaq məxrəcə gələ bilmirlər. Vahid namizəd həmişə əsl problem əvvəlindən, məhz bu iki təşkilata rəhbərlik edən funksionerlər heç vaxt ortaq məxrəcə gələ bil-



mədikləri kimi, sona qədər də gələ biləməyəcəklər.

Müxalifətin “vahid namizəd” uğrunda savaşı həmrəylik iddialarıyla tərs mütənasibdir

Maraqlıdır, ideologiyalarının milli həmrəylik prinsipi üzərində kökləndiyini iddia edən, ideologiyani özləri üçün rəhbər tutduqlarını bəyan edən müsavatçı və cəbhacılar niyə öz aralarında həmrəy olub, vahid mövqedən çıxış edə bilmirlər? Bəs harda qaldı bu pafoslu həmrəylik iddiaları? Təbii ki, ambisiyaların, şəxsi maraqların arxasında. Heç bir partiya sədrinin seçkildən qələbə qazanmağa zərrə qədər ümidi olmasa da, “vahid namizəd” kimi də olsa, tək özünü layiq bilməsi, güzəştə getmeməsi, birincilik iddiası, ana müxalifət adı uğrunda savaşı həmrəylik deyilən anlayışla tam tərs mütənasibdir. Yəni bunu hər iki partiya rəhbəri də çox yaxşı bilir ki, ambisiyalar olduğu zaman həmrəylik mümkünsüzdür. Hər bir partiyanın lideri digəri ilə, nəinki həmrəy ola bilmir, hətta onu həzm edə bilmirsə, sırazi üzvlərin də bir-birine qarşı antipatiyası qəçiləndir. Bu isə, öz növbəsində, o deməkdir ki, sular başdan bulandığı üçün hər iki partiya arasında durğunluq və aydınlıq müşahidə edilmişdir. Hadisələrin gedisi, günü-gündə böyük intiqalar isə, onu deməyə əsas verir ki, belə bir aydınlıq bundan sonra da müşahidə edilə bilmez.

Müsavat və AXCP arasında davam edən mübarizə hər birində elektorat itkisi ilə nəticələrin desək, fikrimizi dəqiq ifadə etmiş olmariq. Əslində, bu iki partiyası münəqşələr hər birinin öz dəstəsini artırması üçün hesablanıb. Belə ki, partiyanın birindən inci-

yən üzv, yaxud istədiyi mövqeyi əldə edə bilməyən sırvilər, qarşıdurmaların yararlanaraq, temsil olunduqları partiyadan imtina edərək, digər tərəfə üz tutur. Daha dəqiq desək, iki partiya arasında gedən çəkişmələrde ən real qazanc qarşı tərəfin üzvlərini öz tərəfinə çəkməkdən ibarətdir ki, bu tendensiya bu gün də davam etməkdədir.

Fəaliyyətləri kimi seçilərdə iştirakı da formal və dekorasiya xarakteri daşıyır

Müsavat totalitar idarəciliyə modelini seçib. Başqanı hansı qərarı verirə, yekdiliklə qəbul olunur və əks-mövqə qəbul olunmur. Bu baxımdan, partiya loyallaşıb, imicini itirib, sosial bazası, hətta əvvəlki dövrə müqayisədə belə tamamilə azalıb, hətta yox dərəcəsindədir. Məhz resurslarının azaldığına və nüfuzunun qalmadığına görə heç bir toplantı cəhd etməyen partiya, “Milli Şura” mitinqlərinə belə qoşulmağa özündə güc təpə bilmir. Yalnız 10-15 nəfərin iştirakı ilə keçirilən piketlə kifayətlərin ki, bu da, öz növbəsində, nəbz yoxlamasından başqa bir şey deyil. Görünür, partyanın seçkildə iştirakı da formal və dekorasiya xarakteri daşıyacaq.

Belə didişmələrin fonunda, əslində, hər bir müxalifət partiyası öz simasını ortaya qoyur və ictimaiyyət, uzun illərdir yalançı vədler verən, populist çıxışlar edən, hər şəraitdə istifadə etməyə, yararlanmağa çalışan avantüristləri və simasızları daha yaxından tanır. Xalq, bir daha əmin olur ki, 90-ci illərdə imperiya əleyhinə ayağa qalxmış el gücündə sui-istifadə edərək, qısa bir müddətə, hakimiyəti elə keçirən, çox vədlər verib, arxasında durmayan ənşürlər, hələ də öz xisətlinə, yalançılıq, avantürist ənənələrinə sadıqdır və belə simasızlara etibar etmək və onları dəstəkləmək olmaz. Müxalifətin öz daxili çəkişmələri, didişmələri və bir-birinə qarşı düşməncilik mövqeyində olmaları yetər ki, onların süqutunu təmin etsin və belə bir iflasa sürüklənərək öz hiyləgər, çirkli planları, ambisiyaları ilə ictimaiyyətin və xalqın nifretini bir az da artırın fəaliyyətləri isə, bu məhv də da sürətləndirir.

Inam HACIYEV



Şəhid ruhlarını təhqir edənlər

İLHAM

Xalqımızın və dövlətçiliyimizin müstəqilliyi uğrunda canlarını qurban vermiş 20 Yanvar şəhidlərinin əziz ruhları 28-ci illərində də anıldı. Və nə yaxşı ki, bu gün onların ruhları məhz uğrunda canlarını qurban verdikləri müstəqil Azərbaycanda ən dərin ehtiramla anılmalıdır. Ümumiyyətlə, bu gün Bakının mərkəzində və ən uca zirvəsində olan “Şəhidlər Xiyabarı” kimi nəhəng bir kompleksin mövcudluğu həm də müstəqil Azərbaycan tarixinin canlı yaddaşdır. Hətta ənənəvi keçən insanlar bir anlıq olsa belə, bu tarixi xatırlayıb və şəhidlər barədə düşünür.

Təəssüf ki, bəzi hallarda, ya bu tarixi unudanlar, ya da bu tarix üzərində müəyyən maraqlarını reallaşdırmağa cəhd edən bəzi fərdlər də tapılır. Belə fərdlər haqda, az-çox fikir bildirmək yerinə düşərdi...

Yenə ucuz şou, yenə artistlik, yenə də naxələflik!

Sirr deyil ki, hər ilin bu günü hələ də özlərini siyasi arenada “esas siyasetçi” kimi sırmışa çalışanlar var və hər ilin bu günü onlar nəyisa “sübətə yetirməyə” çalışırlar. Hətta bir az da irəliyə gedərək, en ucuz reklamlarla meşğul olurlar. Götürek, özlərini “ana müxalifət” adlandıran “idercikləri”. AXCP sədri Əli Kərimli, onun siyasi növərinə çevrilmiş “Milli Şura”的 sedri Cəmil Həsənli, Müsavat başqanı Arif Hacılı hər biri ayrı-ayrılıqda və xalqın şəref tarixi gündə, sözün həqiqi mənasında, şüluqluq salmağa səy göstərlər. Nədir ki, on minlərlə xalqımız “Şəhidlər Xiyabarı”na doğru üz tutarkən, bunların ora daxil olması 5-10 dəqiqə ləngiyib. Məhz bu amili əllerində bayraq edən həmin siyasetbazlar dərhal hakimiyətin onların yürüşlərinə “engel” törediklərini sosial şəbəkələrdə və əllerində olan “sarı metbuat”larında işıqlandırmağa çalışıdılar (?!).

Məsələn, şəhidlərimizin anim gündündə də Ə.Kərimli eməlli-başlı şou göstərirdi. Ardinca, C.Həsənli, onun da ardinca A.Hacılı...

Bir gün bu kimi ucuzluqlarına görə də cavab verməli olacaqlar...

Daha bir maraqlı məqam isə, bu artist-şoumenlərin gözlərinin içine qədər yalan danışmaqlarıdır. Gəlin, həmin mənzərəni bir daha təsəvvürümüzə canlandırmaq. Bu gün, hər kəs yaxşı bilir ki, insanlar nəhəng kütlə şəklinde oraya axışır, polis qüvvələrimiz isə, təhlükəsizliyi təmin etmək məqsədi ilə insanları bir neçə dəqiqədən bir, yəni növbə ilə buraxır. Çox yəqin ki, Ə.Kərimli də o biri haray-şivənci şoumenlər də anlayırlar ki, bu qədər böyük kütləni eyni anda bir nöqtəyə doğru hərəkət etdirmək çox tehlükəlidir. Xüsusiyyət, balaca uşaqların, xanımların, yaşlı nəslin nümayəndələrinin belə bir sıxlıqda qorunmasına zərurət yaranır. Elə isə, bu siyasi gedərinin, həmçinin, digər siyasi gedərələrin (çünki xalqın şəref və hüzn gündündə belə edənlərə başqa ad da vermək olmur!-R.) Şəhidlər Xiyabından keçəcəklərini bili-bile şoumenlik göstərmələri, artıq həddini aşmaq deməkdir! Onlar, sadəcə, növbəti dəfə şəhidlərimizin ruhlarını öz siyasi, əxlaqsız dividendləri xətrinə təhqir etdilər. Yəqin ki, bir gün bu kimi ucuzluqlarına görə də, cavab verməli olacaqlar...

P.S. Bu həmin Ə.Kərimlidir ki, 20 Yanvar şəhidlərinin daha önceki anim illərinin birində fotoşopla arxasında guya minlərlə insanın “getdiyini” sosial şəbəkədə sərgiləməyə çalışmışdır. Ancaq ifşa olunduqdan sonra, həmin şəkli silməyə məcbur qalmışdır...

23 yanvar 2018-ci il



Türkiyənin demarsı - “Fərat qalxanın”dan “Zeytun budağı”na

*Bu məsələdə isə beynəlxalq
güclərin birliyi daha vacib görünür*

Bir neçə gündür ki, Türkiyənin silahlı qüvvələri “Zeytun budağı” adlı hərbi əməliyyata başlamışlaq, Suriyada yerləşmiş terror şəbəkəsi - “PKK”-nın qolları olan “JPG-PYD” silahlılarına və “İslam dövləti” terror təşkilatına qarşı sürəkli hücumlar reallaşdırmaqdır. Öncə, hava qüvvələrinin qırıcı və bombardmançı təyyarələri, eləcə də, hücum helikopterləri vasitəsilə terrorçuları hədəfə alan Türkiyə hərbçiləri, bunun arınca, quru ərazi-dən hücumda keçərək, “JPG-PYD” terrorçularına ağır zərbələr endirirlər. Əslində, bu hücumları, daha öncə, reallaşdırılan “Fərat qalxanı” adlı hərbi əməliyyatların davamı kimi də qiymətləndirmək olar. Belə ki, həmin ərefələrdə də Suriya ərazisindən Türkiyəye hücumlar edən, xüsusi, sərhəd bölgələrdə yerləşən mülki obyektləri, eləcə də, vətəndaşları hədəfə almış kurd silahlıları-nı cəzalandıran Türkiyə ordusu bu gün də bənzər əməliyyat planını həyata keçirir. Beləliklə, “Zeytun budağı”ni “Fərat qalxanı”nın davamı olaraq qiymətləndirmək mümkündür. Çünkü hər ikisi terrorçulara qarşı aparılan mübarizənin tərkib hissəsidir.

Qeyd edək ki, Türkiyənin bu qətiyyətini dəstəkləyen ölkələrdən birincisi elə Azərbaycan oldu. Azərbaycan XİN Türkiyənin Afrin əməliyyatını dəsteklədiyiini bəyan etdi ve terrorun kökünü təmizlənməsinin vacibliyini vurğuladı.

“Azərbaycan terrorizmdən əziyyət çəkmiş dövlət kimi, terrorizmin bütün forma və təzahürlerini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstekləyir. Beynəlxalq və regional sülh və təhlükəsizliyin təmin edilməsi üçün terror təhlükəsinin kökünü kəsilməsi, xüsusilə, vacibdir”.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmetinin rəhbəri Hikmet Hacıyev Türkiyə Ordusunun Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatına münasibət bildirərək söyləyib.

H.Hacıyev deyib ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən “Zeytun budağı” əməliyyatının məqsədi Türkiyənin sərhədlerinin təhlükəsizliyini təmin etmək, bölgədəki terror təhlükəsini zərərsizləşdirmək və ərazidə yaşayan mülki insanları terror hücumları və təhdidlərindən qorunmaq məqsədi daşıyır: “Türkiyə dəfələrlə terror hücumlarına məruz qalıb və nəticədə,

çoxsaylı güñahsız insanlar həlak olub. Azərbaycan Türkiyənin terror təhdidinə qarşı əsaslı təhlükəsizlik narahatlıqlarını tam şəkildə anlayır. Biz qardaş Türkiyə və Türkiyə xalqının bir daha heç zaman xain terror hücumlarına məruz qalmamasını arzu edir və diləyirik.”

Fransanın “narahat” olma səbəbləri arxasında hansı maraqlar dayanır?

Yeri gelmişkən, Türkiyə Ordusu əməliyyatlara başlayar-başlamaz, bir sıra dövlət-lərin siyasi daireləri bu olaya qarşı ferqli münasibətlərini açıqladılar. Yeni müsbət yanaşanlarla yanaşı, eks-fikirlərde olanlar da olur. Hətta Fransa BMT-nin Təhlükəsizlik Şurasında müzakirələrin aparılmasını tələb etdi. Onu da xatırlatmaq yerine düşərdi ki, hələ “PKK” terror təşkilatının lideri Abdullah Ocalan Türkiyənin xüsüsü xidmet orqanları tərəfindən həbs edilərək, İmralı adasındaki hebsxanaya yerləşdirilərək, Türkiyəye qarşı ən genişmiqyaslı etiraz dalğalarından biri Fransada reallaşmışdı. Həmçinin, unutmaq olmaz ki, Fransa qondarma erməni soyqırımıni rəsmən qəbul edən, hətta bunu inkar edənlərə qarşı cəzanın tətbiq edilməsini təsdiqləyən qanunu qəbul edən ölkələrəndir. Bu baxımdan, Türkiyənin istrə NATO sərhədlərinin müdafiəsi, istərsə də öz ərazi-lərinin terrordan müdafiəsi, baxımından, “Zeytun budağı” əməliyyatı ilə Suriyanın Afrin bölgəsindəki terrorçuları hədəfə alması, birinci olaraq, Fransanın narazılılığı ilə müşahidə olundu.

Pentagon: “Türkiyə bizimlə səmimi davranıb və bizimlə məsləhətləşmələr də aparıb”

Türkiyənin bu qətiyyətli addimını dəstekleyənlər də oldu. Misal üçün, Rusyanın hərbi kontingenti, bilavasitə Afrin bölgəsində olduğu halda, Türkiyə ilə aparılan danışqlardan sonra qoşununu oradan çıxardı.

Rusyanın Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov isə “Kommersant” qəzetinə açıqlamasında bu məsələdə ABŞ-ı ittiham edərək bildirib ki, bu ölkənin Suriyadakı bir-tərəflə davranışları sonda Türkiyənin əsəblərini tarıma çəkib.

Bu arada, ABŞ-ın dövlət katibi Reks Til-

erson telefonla Türkiyə və Rusiya XİN rəhbərləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla Suriyanın Afrin bölgəsindəki aparılan hərbi əməliyyatla bağlı vəziyyəti müzakirə edib. RIA “Novosti” bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hezer Noyertə istinadən yazıb. Maraqlısı da budur ki, ABŞ terrorla mübarizə baxımından, dəfələrlə hərbi əməliyyatlar keçirməsinə rəğmən, NATO müttəfiqi olan Türkiyənin Afrin əməliyyatından “narahat” olduğunu ifadə edib. “Suriyanın şimal-qərbindəki vəziyyət ABŞ-ı olğucu narahat edir”, - H.Noyert vurğulayıb.

Digər ABŞ rəsmisi - Pentaqonun şefi Ceyms Mettis isə bildirib ki, Türkiyə əməliyyatlara başlamamışdan önce, Pentaqon xəbərdar edib. Bu barədə “Reyter” agentliyi yazıb və amerikalı rəsmi hərbi nümayəndəsinin fikirlərini xatırladıb: “Türkiyə bizimlə səmimi davranıb və bizimlə məsləhətləşmələr də aparıb”.

Türkiyə Baş Qərargahı isə, rəsmi şəkil-də bəyan edib ki, Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı bölgənin PKK terror təşkilatının Suriya qolu PYD-YPG, “İslam dövləti” və s. terror təşkilatlarından təmizləmə məqsədi daşıyır.

İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi: “İran Suriyanın Afrin şəhərində baş verən cari hadisələri diqqətlə izləyir”

Son vaxtlar Türkiyə ilə münasibətlərində kifayət qədər istiləşmənin müşahidə olunduğu bir vaxtlarda İranın Türkiyədən Suriyadakı hərbi əməliyyatları dərhal dayandırmasının tələb etməsi maraqlı doğurub. İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhrəm Qasimi bildirib ki, Türkiye Suriyanın Afrin bölgəsində başladığı hərbi əməliyyatları dərhal dayandırmalıdır. RIA “Novosti”yə görə, bu barədə Qasiminin “Tasnim” agentliyində dərc olunan məlumatında bildirilir.

“Iran Suriyanın Afrin şəhərində baş verən cari hadisələri diqqətlə izləyir və əməliyyatın dərhal dayandırılacağına ümidi edir”, - deyə məlumatda qeyd olunur. “Afrinda böhranın davam etməsi Suriyanın şimalında təkfirçi terror qruplaşmalarının feallaşmasına, həmçinin mühərribə alovunun qızışmasına və bu ölkədə dağıntılara getirib çıxara bilər”, - deyə o, əlavə edib.

Eyni zamanda, Qasimi Suriyanın ərazi

Türkiyə rəsmiləri: “Türkiyə əməliyyata başlamazdan önce, Rusiya, ABŞ və İranla ali səviyyədə görüşlər keçirib”

Türkiyənin “DHA” agentliyi xəber verir ki, Türkiyə baş nazirinin müavini və hökumət sözcüsü Bəkr Bozdağ və hakim Ədalət və inkişaf Partiyasının sədr küməkçisi Mahir Ünal Çəngəlköy Vahdəttin Sarayında Türkiyəyə ezam olunmuş xarici media nümayəndələri ilə Suriyanın Afrin şəhərində başlayan anti-terror əməliyyatları ilə bağlı görüş keçirib.

Əməliyyatın uğurla davam etdiyini deyən Bəkr Bozdağ Türkiyənin onun başlanması üçün uzun bir yol qət etdiyini bildirib.

“Afrin və ya “Zeytun budağı” əməliyyatı, qısa bir zaman kəsiyində, ortaya çıxmayıb. İŞİD, PKK və PYD sərhəddə bizim 700-e yaxın mövqemizə zərbələr endirib və biz onları tecavüzlərinə zaman-zaman paylaşmışıq. Türkiyə əməliyyata başlamazdan önce, Rusiya, ABŞ və İranla ali səviyyədə görüşlər keçirib: “Biz nəticələrin necə olacağını onlara bildirmişik. Biz NATO-nun sərhədini qorumaqdıq. Bu əməliyyatda NATO-nun sərhədi Türkiyədir. Türkiye bu əməliyyatda da bütün beynəlxalq hüquq normalarına riayet edəcək. Ərazidə dinc insanların ziyan çekməməsi üçün lazımi tədbirlər görülüb. Əməliyyatın nə zaman yekunlaşacağı və nəticələr barədə ehtimalları var, lakin bunu söylemək hələ çox tezdir. Ərazidə nələrin baş verəcəyini, bizi nələrin gözlədiyini bilmirik”.

Həmçinin, qeyd olunub ki, “Əlbab” və “Fərat qalxanı” əməliyyatlarında olduğu kimi, Afrinde də, Türkiyənin məqsədi ərazini terror təşkilatlarından tamamilə təmizləməkdir: “Bir çox xarici media orqanları mahiyətdən uzaqlaşaraq, bu əməliyyatda bizim kürdləri hədəfə alındığımız barədə düşünə formalasdırmaq istəyirlər. Ancaq biz bunun belə olmadığını və bölgədə yaşayan vətəndaşları qorumaq adına bütün tədbirləri görüyümüzü bildirmək istəyirəm. Afrinin terror təşkilatlarından təmizlənməsi üçün “Zeytun budağı” əməliyyatı ilə bağlı baş verən bütün məlumatlar media ilə paylaşılacaq”.

Bələliklə, fakt budur ki, Türkiyə, bütövlükdə, beynəlxalq terrorçuluğa qarşı mübarizə əzmini gücləndirib və görünən də budur ki, uğurlu hərbi əməliyyatları ilə demarşını davam etdirən Türkiyənin silahlı qüvvələrinin məqsədi terrorun kökünü kəsməkdir. Bu məsələdə isə, beynəlxalq güclərin birliyi dəha vacib görünür.

Rövşən NURƏDDİNOĞLU

bütövlüyünün qorunması və ölkənin suverenliyinə hörmət edilməsinin zəruri olduğunu qeyd edib. O həmçinin, Türkiyəni Suriya böhranını siyasi yolla həll etməyə çağırıb. Maraqlısı isə, budur ki, İran daha önce, həyata keçirilən “Fərat qalxanı” əməliyyatı zamanı Türkiyəyə müyyən dəstəyini göstərmişdi. Hətta PJK-PYD-nin İran qoluna qarşı əməliyyatlar da baş tutmuşdu.

Ancaq bu kimi münasibətin açıqlanmasından sonra, Türkiyə tərəfi bəyan edib ki, “Zeytun budağı”ndan əvvəl, ABŞ, Rusiya və İranla görüşlər keçirilib. Belə olan halda, narahatlıqda da heç bir əsasın olmadığı görünməkdədir.

23 yanvar 2018-ci il

ADP sədrindən daha bir sərt ittiham

Sərdar Cəlaloğlu: “Dədələrinə belə güzəştə getməzlər”

Seçkilərə elə de çox qalmayıb və artıq müxalifet düssərgəsində təmsil olunan bir səra partiya rəhbərləri də bu və ya digər şəkildə hansı səviyyədə seçkilərə qatılıcaqlarını bəyan etməkdədirler. Bütün bunlarla yanaşı, ortada görünen əsas faktlardan biri düssərgədə birliyin olmaması, habelə, bir sədrin digərini ciddiyə almayaraq, özüne rəqib deyil, potensial düşmən kimi görməsidir. Təkcə, cəbhəçilərə müsavatçılar, ya da klassik cəbhəçilərə liberallar və s. arasında cərəyan edən prosesləri xatırlasaq, deyilənlərin nə qədər həqiqətə uyğun olduğunu vurğulaya bilərik.

Misal üçün, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu mətbuataya verdiyi açıqlamasında seçkilərə hazırlıqla bağlı deyib ki, düssərgə təmsilciliyi olanlar, yeni özlərini siyasi sehnədə görən müxalifətlər iş görə bilmirlər. Çünkü bu düssərgədə heç vaxt birlik olmayıb, üstəlik, buna cəhdərə göstərilsə də, onların hər biri neticəsiz qalıb. Daha doğrusu, hətta yeni birliyin formalasdırılması üçün cəhdərə göstərilərsə, həmin cəhdərə boş olaraq qalacaq. Bu baxımdan, “Azərbaycanda prezident seçkilərini öncəsi her hansı müxalifet bloku yaradıb, ona dəstək olmamız üçün nümunə, bəyənəlxalq immunitet yoxdur”-deyən S.Cəlaloğlu birliklərin yaranması ehtimalının sıfırə bərabər olduğunu bildirib: “Bu baxımdan, düşünmürəm ki, belə bir birlik formalasın”.

“Azərbaycanda xarici faktorlardan ruhlanıb, nə isə, iş görmək dövlətin və xalqın əleyhinədir”

ADP sədri “Milli Şura”nın və daha öncə, yaradılmış siyasi müxalif qurumlarının deyilənlərə sübut olduğunu bildirib. Xatırladı ki, sədri olduğu partiya heç vaxt Ə.Kərimlinin, ya da C.Həsənlinin və o cümlədən, Rüstəm İbrahimbeyovun olduğu teşkilatlara dəstək göstərməyib: “Biz heç vaxt “Milli Şura”da təmsil olunmamışq. Hesab etmişik ki, bu qurum Rusyanın layihəsinin tərkib hissəsidir. Bu səbəbdən, biz “Milli Şura”da təmsil olunmadıq və belə niyyətimiz də olmayıb”.

S.Cəlaloğlu bənzər qurumların xarici qüvvələrinin əlinde bir vasitəyə çevrildiyi fikrindədir. O, hesab edir ki, dövlət və milli maraqları qorumaq və müdafiə etmək hər kəsin borcudur, bu səbəbdən, özlərini “lider” hesab edənlər bunu unutmamalıdır: “Bəzən daxili qüvvələr özləri bilmədən xarici qüvvələrin əlində hakimiyətə qarşı təzyiq vasitəsinə çevirilir. Dövlət və milli maraqları nəzərə alanda, bəzən öz maraqlarımızı başqa bir şəkildə gözardı etməyi bacarmalıq. Hikə ilə, “nə olursa-olsun” yanaşması ilə, yaxud xarici ölkələrdə hazırlanmış layihələri Azərbaycanda həyata keçirməklə, ölkəmizə xeyir vərə bilmərik. Ümumiyyətə, ölkədaxili işlərə xarici qüvvələr qarışında, xalqlar xoşbəxt olmaq əvəzinə, daha ağır şərtlərlə bəsbəxt olurlar. Azərbaycanda xarici faktorlardan ruhlanıb, nə isə, iş görmək dövlətin və xalqın əleyhinədir. Necə ki, ötən seckidə “Milli Şura” bunu etdi”.

“Xislətlərində xəyanət var”

Yeri gəlmışkən, Rusyanın bəzi qaranlıq siyasi dairələri tərəfindən yaradılmış “Milli Şura”nın artıq həmin dairelər tərəfindən de-



qəbul olunmadığını deyib. Hətta “Milli Şura”nın uğursuz naməzədi adını qazanmış R.İbrahimbeyovun da rədd edildiyini xatırladıb: “Rusiya R.İbrahimbeyovu vətəndaşlığından azad etməməkə, satıralı mesaj verdi ki, bu qurumun erası çıxdan bitib. Sadəcə, ora toplaşanlar füsetdən istifadə edərək, onu saxladılar. Eynilə əvvəller yaradılan “Azadlıq” bloku da bu cür oldu. Onu yaradınların hamısı oradan uzaqlaşdı. Amma bəzi qüvvələr onu uzun müddət saxlamağa cəhd etdilər. Bu, nə ilə bağlıdır? Vaxtilə Azərbaycan Xalq Cəbhəsinə bir neçə partiya iddia etdi. Çünkü onun ələ etdiyi naliyyətləri bu partiyalar öz adından istifadə etməyə çalışırdılar. Bu təcrübə Azərbaycanda var və yanlışdır. Hər bir təşkilat və qrup müəyyən dövr üçün effektlidir. Yəni siyaset çeviklik tələb edir. Bu baxımdan, bəzi adamların qəbul etdiyi ideyaların yanlış olduğu uzaqdən görünür”.

“Hüseyin Abdullayevə və Rəsul Quliyevə imzaları kim toplayacaq?”

S.Cəlaloğlu daha bir maraqlı məsələyə toxunub. O, xarici ölkələrde yaşayıb, naməzəd olacaqlarını iddia edənlərə yanaşı, həbsdə oturub, siyasetlə məşğul olanları da sərt şəkildə ittiham edib: “Biri deyir, filan işi görəcəyəm, bunu edəcəyəm. Sual verirər ki, nə ilə? Məsələn, Hüseyin Abdullayev. Bu adam seckidə, ən azı, imza toplamalıdır? Kim toplayacaq onun yerine imzanı? R.Quliyevə kim toplayacaq imzanı? Bu məsələnin texniki tərifidir. İkincisi, bu adamlar xaricdədirler. Ölkeyə gələ bilmirlər. Vəziyyət belədir. Biri seckidə iştirak etməkə bağlı fikir bildiren kimi, töküllüsürələr üstüne ki, bu, yeganə adamdır. Yaxud birini tuturlar, o dəqiqə bəyan edirlər ki, bu, müxalifətin yeganə lideridir. Bunların hamısı bəzi adamların siyasi səviyyəsinin aşağı olmasından qaynaqlanır. Hesab edirlər ki, İlqar Məmmədov tutulub, bu səbəbdən, müxalifətin vahid lideri olacaq. Diğerləri deyirlər ki, Əli İnsanov həbsxanadan çıxacaq, müxalifətin lideri olacaq. Müxalifət-dekilərin, demək olar ki, hamısı həbsxanada olub. Onda bunların hamısı özünü lider hesab edir?! Xaricdə olmaq, həbsxanada yatmaq kiminsə lider olmasının kriteriyası ola bilmez”.

Beləliklə, S.Cəlaloğlu ittiham edərək, bu cür müxalifətin yararsız olduğunu deyib və əmin olduğunu vurğulayıb ki, qarşidan gelən prezident seckidələri də, digər seckidələr kimi, onlara ugursuzluq vəd edir.

Rövşən NURƏDDİNOĞLU

“Mütləq cəzalanmalıdır”

Təhmasib Novruzov: “Əli Kərimli kimi satqınlar cəzasız qala bilməz”

Müyalifet düssərgəsində anormal mühitə yeni çalarlar əlavə olunub. Bu da, onu deməyə əsas verir ki, xarici qüvvələr müxalifətə növbəti göstərişlər verib. Ancaq onlar ifşa olunurlar. Müxalifətin xarici maraqlı dairələrlə iş birliyinin olmasına dair mövcud faktlar getdikcə daha geniş və əhatəli şəkildə öz miqyasını artırmaqdadır. Bu baxımdan, demək olar ki, müxalifet ifşa olunur.



Nəticə etibarı ilə isə, bundan sonra müxalifətin hər hansı məsələ ilə bağlı fikir söyləməsi, ideya irəli sürməsi təmsil olundular düssərgədə belə, ciddi qəbul olunmayıcaq. Necə ki, bu günə qədər cəmiyyət müxalifət liderlərini qeyri-ciddi təşkilatın rəhbərləri kimi tanıdıb. “Azadlıq Hərəkatçılar Birliyi”nin sədri Təhmasib Novruzov da “Səs” qəzeti açıqlamasında bildirdi ki, müxalifətin ifşası həm də onlara himayədarlıq edən məkrli xarici maraqlı qüvvələrin də ifşası demekdir: “Azərbaycanda hər hansı bir problem yaranırsa, müxalifet təmsil edən şəxslər çalışırlar ki, bu problemi dəha böyüdərək, ondan öz siyasi maraqları üçün istifadə etsinlər. Bunun da səbəbi xaricdə olan havadalarına özlərini reklam etməkdən irəli gelir. Yəni dağıdıcı müxalifet düssərgəsinə təmsil edən şəxslər maliyyələşdirən xarici havadalarına demək isteyirlər ki, baxın, biz fealiyyət göstəririk. Bir sözə, heç bir sözü, teklifi və inkişaf üçün bacarığı, qabiliyyəti olmayan şəxslərin ölkəməz haqqında xoşagelməz fikirlər səsləndirmələri onların yaramaz bir qrup olduğunu təsdiqləyir”.

T.Novruzovun sözlərinə görə, dağıdıcı müxalifətin milli maraqlara zərbə vurmağa heşablanmış addımlar atması və çağrıqlarla çıxış etməsi satqınlıq və xeyanətdir. Belə şəxslər mütləq cəzalanmalıdır: “Ə.Kərimli kimi satqınlar cəzasız qala bilməz. Ümumiyyətə, milli və dövlətçilik maraqlarına zidd yol tutanlara aman verilməlidir. Dağıdıcı müxalif təmsilçiləri vaxtaşırı müəyyən məsələlər tapırlar ki, gündəmdə bir müddət qala bilsinlər. Bununla da, diqqəti özlərinə celb etmək isteyirlər. Amma müxalifet təmsilçiləri bilməlidilər ki, onlar bu cür yersiz hərəketləri ilə özlərini daha da gözən salırlar. Müxalifet partiya sədrləri çox gözəl başa düşürər ki, bu gün onların ictimai rəydə uğur qazanmaq şansları yoxdur. Bunu bəlibile müxalifet yene də öz hərəketlərindən el çekmir. Bu isə onların müstəqil olmadiqlarını bir daha təsdiqləyir”.

T.Novruzov qeyd etdi ki, partiyalar ondan ötrü mövcuddular ki, qanunlar çərçivəsində mübarizə aparmaqla hakimiyyətə gəlsinlər: “Amma AXCP və Müsavat partiyalarının fealiyyətinə nəzər salsaq, görərik ki, bunların əsası fealiyyəti bir-biri ilə mübarizə apararaq, biri digərini sıradan çıxartmaqdən ibarətdir. Demək olar ki, bunun üçün də mümkün olan və mümkün olmayan vasitələrdən istifadə edirlər. Demək olar ki, müxalifet düssərgəsi artıq çoxdan parçalanmış bir vəziyyətdə fealiyyət göstərirlər. Onların arasındaki bu qarşılurmalar hər zaman olub və olacaq. Hətta bu qarşılurmalar düşmənlik səviyyəsinə gəlib çatıb. Bir sözə, bu gün onların əsas fealiyyətləri bir-birini sıradan çıxarmaqla bağlıdır”.

GÜLYANƏ

Qırğızistanda “Dünya Aytmatovu oxuyur” flaşmobu işə salınıb

Qırğızistanda ədəbi flaşmob işə salınıb. “Mir Aytmatovu oxuyur” aksiyası böyük qırğız yazılıcısı, “Cəmile”, “Dəvə gözü”, “İll Müəllim”, “Əlvida, Günsarı!”, “Erken durnalar”, “Ağ gəmi”, “Əsrə bərabər gün” və s. kimi dünya şöhrəti əsərlərin müəllifi Çingiz Aytmatovun 90 illik yubileyinə həsr edilib. Onlayn flaşmobda iştirak etmək istəyənlər Aytmatovun əsərlərindən oxuduqları kiçik parçanı videoya yazaraq, çarxi “#Aytmatov” və “#educationkg” həstəqləri ilə sosial şəbəkələrdə yerləşdirilməlidirlər. Videoçarxın müddəti 2 dəqiqədən çox olmamalıdır. AZƏRTAC “Novosti literaturi” (“Ədəbi xəbərlər”) saytına istinadla xəbər verir ki, “Dünya Aytmatovu oxuyur” aksiyasının təşəbbüskarı Qırğızistanın Tehsil və Elm Nazirliyidir. Layihə Çingiz Aytmatov ırsını təbliğ etmək, Aytmatov əsərlərinin mütləkəsi mədəniyyətini formalaşdırmaq məqsədi daşıyır.



Martda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin konfransı keçiriləcək

Martın 3-də Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) konfransı keçiriləcək. AQC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti idarə heyətinin növbəti iclası keçirilib. İclasda AQC idarə heyətinin sədr əvəzi Nüsrət İbrahimov ötənilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrdən danışıb. İclasda AQC-nin martın 3-de növbəti konfransının keçirilməsi məqsədilə qərar qəbul edilib.

Ötən il Azərbaycanla Moldova arasında ticarət dövriyyəsi 6 milyon 993,86 dollar təşkil edib

2017-ci ildə Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin həcmi 6 milyon 993,86 dollar təşkil edib. Bu barədə AZƏRTAC-a Moldova Respublikasının Milli Statistika Bürosundan məlumat verilib. Məlumatə görə, hesab dövründə Azərbaycandan Moldovaya 241,55 min dollar dəyərində məhsul ixrac edilib. Ötən il Azərbaycan Moldovadan 6 milyon 752,31 dollar dəyərində məhsul idxlə edib.



Fərdi azadlıq şəxsi hüquq və azadlıqlar sistemində

Azadlığın sosial-fəlsəfi konsepsiyasının əsa-sında duran mühüm bir müddəə, ona fərdi və ic-timai maraqların əlaqələndirilməsi və uzlaşdırılması üsulu kimi yanaşılmasıdır. Söhbət ondan gedir ki, azadlığın sosial mahiyyəti bu və ya digər subyektin başqa insanlar və bütövlük-də, cəmiyyət ilə münasibətlərində təzahür edir. Bu mə-nada, fərdin əlahiddə azadlılığı yoxdur, onun azadlığı-nın kökləri, öz mənafeləri-nin ümumi mənafelərlə əla-qələndirilməsi ilə bağlıdır.

Qeyd olunan səpki, fərdi azadlığın ictimai münasibətlər sisteminde yerinin və rolunun araşdırılmasını tələb edir. Bütövlükdə götürdükdə, hər bir cəmiyyətdə azadlığın əldə olunmuş səviyyəsi, onun ümumi inkişaf göstəriciləri ile ölçülür. Eynilə də konkret azadlıq pilləsinin qarşısında duran real vezifələr, mövcud sosial zərurətin tələblərini eks etdirir. Lakin cəmiyyət bir yerdə dayanıb-durmur, o, dəyişmədə ve inkişafda olan dinamik sistemdir. Bu prosesde bütün insanların, o cümlədən də, hər bir fərdin düşüncə səviyyəsi, şüuru və mədəniyyəti yeniləşir, onun tərəfindən ümumi birgəyəşənmiş qaydalarının mənimsənilməsi dərinləşir və onlara əməl olunması artır. Neticədə, ayrıca bir fərd ilə ümumi ictimai münasibətlər arasında əlaqələr təkmilləşir, onların maraqlarının uzlaşdırılması forması dəyişilir, konkret dövr üçün hesablanmış azadlıq və sosial normalar yeniləri ilə əvəz edilir. Bu, təsadüfi olmayıb, ümumi qanuna uyğunluğu ifade edir, çünki hər bir dəyişilmiş ictimai şərait, azadlığın məzmununa, insanların davranışına qoyulan məhdudiyyətlərin xarakterinə və ölçülərinə yenicən baxmaq tələbatı doğurur.

Bununla əlaqədar, qeyd edək ki, sözügedən dəyişilmənin istiqaməti heç də həmişə birmənəli olmur. Əsas xətt bundan ibarətdir ki, iqtisadi həyatda və siyasi sahədə, insanların şüur və mənəviyyatında baş verən mütərəqqi dəyişikliklər, özünün müvafiq ifadəsinə azadlığın genişlənməsində və sosial qadağaların yumşaldılmasında tapır. Lakin bəzən bunun eks-istiqamətində olan dəyişilməsi də baş verir, yeni ictimai həyatın müxtəlif sahələrində yaranan gərginliyi nizamlamaq, onun cəmiyyətin inkişafına mənfi təsirinin qarşısını almaq məqsədile azadlığın məhdudlaşdırılması, sosial qadağaların sərtləşdirilməsi də özünü göstərə bilir.

Ümumilikde, birinci istiqamət əsas yer tutur, onun əksi olan proses az-az hallarda tətbiq olunur və adətən, müvəqqəti xarakter daşıyır.

Fərdi azadlığın ictimai münasibətlər sisteminde yerini və meyarlarını təhlil edərkən, birinci növbədə, fərdi və ictimai tərəflər arasındakı əlaqələrin mahiyyətinə diqqət yetirilməlidir. Söyügedən səpkimüasir sosial felsefədə kifayət qədər öyrənilmemişdir və öz elmi həllini gözləyən problemlərdəndir.

İnsanı diğer canlılardan fərqli

ləndirən ən mühüm əlamətlərdən biri, onun sosial mühitdə, müəyyən ictimai münasibətlər sisteminde yaşayış-fəaliyyət göstərməsidir. Bu menada, hər bir fərdin, bütövlükdə, sosial məzmunlu hərəkətləri və davranışının azadlıq dərəcəsi, onun əhatə olunduğu ictimai münasibətlərin xarakteri və imkanları ilə sıx bağlıdır. Görkəmli rus filosofu V.Solovyov, haqlı olaraq qeyd edirdi ki, "istənilən adamdan, onun başqaları ilə əlaqələrindən əldə etdiyi cəhətləri əlində alsan, onun nəinki azadlığından, heç öz mövcudluğundan da bir şey qalmaz".

Fərd ilə ictimai münasibətlər sisteminin daxili immanent vəhdəti, bununla şərtlənir ki, hər bir insan öz əməyi sayəsində sosial əhəmiyyət kəsb edən predmetlər və məhsullar yaradır və özünü onlarda təcəssüm etdirir. Onun bu qabiliyyəti maddi istehsal sahəsi ilə mehdudlaşdırır, sosial sferanı, siyasi həyatı, mənəvi dəyərlərin yaranmasını, təşkilati-idarəcilik strukturlarını əhatə edir, bir sözle, ictimai münasibətlərin bütün növlərində özünü göstərir. Buna görə də, bütövlükdə, ictimai həyat, sözün müəyyən mənasında, insan varlığının özünü reallaşdırması, predmetlərdə təcəssüm olunması və tekrar istehsalı deməkdir. İnsanın əməyi qapalı və əlahiddə baş verməyərək, kollektiv xarakter daşıdığından, onun ictimai həyatda təcəssümü, həm də əlaqələr, təmaslar və münasibətlər formasında ifadə olunur. İnsan əmək prosesində şüurlu məqsədi və idealı ilə yanaşı, həm də malik olduğu bilikləri və digər mənəvi keyfiyyətləri də reallaşdırır. Qeyd olunan proses onun idraki azadlığı və iradəsinin feal iştirakı ilə həyata keçirilir. Fərdi azadlıq ilə ictimai münasibətlər sisteminin çoxtərəfli əlaqələri, məhz bu əsas üzərində formalasılır.

Felsəfə elmləri doktoru Qərib Allahverdiyevin fikrincə, real gerçilikdə hər bir cəmiyyətin ictimai münasibətlər sistemi, buradakı fərdlərin fealiyyətinin bütövlük keyfiyyəti kəsb etmiş integrativ məcmusudur. Buradan aydındır ki, fərdi ilə ictimai bir-birinə qarşı duran alternativlər olmayıb, hərəsinin öz spesifikasiyi olan, iki qarşılıqlı təsirdə və vəhdətdə çıxış edən tərəflərdir. Buna görə, fərdi və ictimai (qrup) maraqların düzgün əlaqələndirilməsi və uzlaşdırılması, həm bütövlükde cəmiyyəti, həm də buradakı hər bir insanı qoruyub-saxlamağın və inkişaf etdirmeyin iki ayrılmaz zəruri şərtidir.

Uzun iller ərzində, marksizm-sosial fəlsəfəsi azadlığı ümumi planda, yeni böyük insan kütlələrinin sosial-tarixi maraqları ilə əlaqədə izah etmişdir. Bunun nəticəsinde, ayrıca götürülmüş bir fərdin azadlığı, onun obyektiv zərurət ilə əlaqələrinin daxili mexanizmi diaq-qət mərkəzindən kənardı qalmışdır. Halbuki azadlığın subyekti və real daşıyıcısı hər şeydən əvvəl, konkret insandır, şəxsiyyətdir. Həm də nəzərdə tutulmalıdır ki, azadlığı dərk olunmuş zərurət kimi qəbul edən ümumi formulu, fərd miqyasında nəzərdə tutduqda, müəyyən dəqiqləşməyə ehtiyac duyulur. Belə ki, azadlığın ümumən zərurətin dərkini olmazdan heç nəti-

cə çıxarmaq doğru olmazdı ki, guya hər bir fərd özünün bütün hərəkətlərində bu və ya digər seçimi etməzdən və qərara gelmezdən evvel, mütləq obyektiv gerçekliyin qanunauyğunluqlarını elmi surətdə öyrənməli və dərk etmelidir. Belə yanaşma, əslində, məsələni həd-dindən artıq bəsitləşdirir. Başqa sözlə deyilsə, azadlığın zərurətin dərkindən irəli gəldiyi haqda ümumi müddea hər bir konkret halda fərdin azadlığını, onun seçim etməsi mexanizmini açmaq üçün kifayət deyildir. Bundan ötrü azadlığı, həm də ayrıca bir fərdin subyektiv daxili dünyasından irəli gelən mənəvi səpgisini araşdırmaq lazımlıdır. Qeyd olunan məqamın zəruriliyi, həm də insanla bağlı bir sıra nəzəri və praktiki problemlərin həlli baxımından özünü göstərir. Sonuncular sırasında insanın yaradıcılığı, azadlığı, tərbiyəsi və özünütərbiyəsi, özünü təkmilləşdirməsi, şəxsi və ictimai maraqların nisbətinin qorunması və sair əsas yeri tutur.

Deyilənlərdən aydın olur ki, hər bir cəmiyyət özünün ayrılıqda götürülmüş üzvlərinin fərdi azadlığını bigane qalmamalı, onun inkişaf etdirilməsinə qayğı göstərməlidir. Mövcud ictimai strukturların bu məqsədi həyata keçirməyə yönələn tədbirləri bəzən müəyyən məhdudiyyətlərin tətbiq olunması vasitəsi-lə baş verir. İlk nəzərdə, belə görünür ki, ayrı-ayrı insanların davranışları və fealiyyətlərinə cəmiyyət tərəfindən müxtəlif qadağalar qoyulması və azadlığı məhdudlaşdırır. Əslindən, bu, zahiri xarakter daşıyır, çünkü hər bir cəmiyyətin normal fealiyyət göstərməsi üçün, burada fərdi və ictimai mənafelərin əlaqəlerinin tənzimlənməsi zəruridir. Başqa sözle deyilsə, fərdin davranışları və fealiyyetini qoyulan məhdudiyyətlər, bilavasitə onun azadlığını boğmaq məqsədi güdmür, bu azadlığın miqyaslarını digər insanların və bütövlükdə, cəmiyyətin müvafiq göstəriciləri ilə uyğunlaşdırmaq işinə xidmət edir. Buradan aydındır ki, cəmiyyət bu və ya digər fərdin davranışına müəyyən

The image consists of two side-by-side photographs. On the left is the Seal of the Commonwealth of Massachusetts, featuring a central shield with a Native American figure holding a bow, surrounded by a five-pointed star and a circular border. On the right is the flag of the Commonwealth of Massachusetts, which is dark blue with a white canton containing a white five-pointed star and a white wavy line representing the state's coastline.

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduunun maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Bizim araştırdığımız problemin pozitif menalandırılması baxımıdan, birinci iki növ xüsusi əhəmiyyət yet kəsb edir (həm də qeyd olunmalıdır ki, onlar daha geniş yer tutur). Fikrimizcə, bu növləri fərdi və sosial maraqların elaqələndirilməsi vahid prosesinin iki ardıcıl yetkinliyi səviyyəsi kimi də təsəvvür etməli olar. Lakin bu halda, onların hər birinin özünəməxsus səciyyə daşıdığını da unudulmamalıdır.

Qeyd olunan elaqə tiplərinin reallaşmasında sosial birlək formaları müstəsna əhəmiyyətə malikdir. Bu onunla izah edilməlidir ki, sosial birlək formaları fərd ilə ümumi ictiyai arasında elaqələndirici vəsili kimi çıxış edir. Buna görə də, fərd maraqların ve azadlığın, ümumi maraqlar ve azadlıq ilə uzlaşdırılmış, məhz sosial birlək seviyyəsindən keçərək, baş verir. Qeyd olunan vəziyyət bununla şərtlenir ki, sosial birlək forması (kollektiv, sosial qrup, millət və s.) öz üzvlərinin maraqları əsasında formalasatdır. Üzvi bütövlük olduğundan, onları həyat fəaliyyətinin bütün sahələri nə dərindən nüfuz edir və aktivliyim stimullaşdırır. Buna görə də, sosial birlək formasının maraqları, sadəcə, ümumi rəy və mövqə olmayıb, həm də ümumi feallıq və birgə hərəkət deməkdir. Bu məsələdən da nişarken, aşağıdakı məqamı da vurğulamaq zəruridir: göstərilməlidir ki, son dövrədə ölkə daxilində və beynəlxalq miqyasda baş verən əsaslı dəyişikliklər fərd ilə onun da xil olduğu sosial birlək forması arasında elaqələrde də ciddi yeniliklə yaradır. İndi cəmiyyətdə lokal və

xalması, birlik formalarının açıq xarakterinin güclənməsi, süretlənməkdə olan məqrasiya prosesləri fonunda ayrıca bir insanın, daxili olduğu öz sosial birliyinə münasibətdə avtonomluğu və müstəqilliyi artırır. Bunun əvəzində eks meyil, onların əlaqələrinin zəifləməsi meyili müşahidə edilir. Bu vəziyyət, şəxsiyyətin sosial identifikasiyondan məcburiyyin, ənənə gücünün və təzyiqin xüsusi çekisinin azalması ilə müşayiət olunur. Onların yerini fərdiliyin inkişafı, təşəbbüskarlıq, iradə, seçim müstəqilliyi və azadlıq kimi keyfiyyətlər tutur. Bu münasibətdə Q.Q.Diliqenskinin aşağıdakı fikri doğru səslənir: "Hazırda öz motivlərinin və biliklərinin, əxlaq normalarını və dünyagörüşü ustanovkalarını qrup mədəniyyətlərindən hasil eden ənənəvi model aradan qalxır. İndividuallaşma baş verir ki, bu, fərdin avtonomluğunun inkişafı demək olub, onu öz şüuru və davranışını səmtləşdirən müstəqil dəyərlər seçimi zərurəti qarşısında qovur".


Ölbüttə, yuxarıda göstərilən müddəəni belə başa düşmək olmaz ki, fərdi azadlığın inkişafı, özü-özlüyündə götürülen sosial birlik formasının mütərəqqi istiqamətde təkmilləşməsinə qarşı çevirilir. Söhbət, əslində, müasir cəmiyyətdə sosial reduksionizmin (fərdin ümumiyyə münəccer edilməsi vəziyyətinin) olmadığından, məhz "azad və müstəqil fərdin daha yüksək və inkişaf etmiş sosiallığın yaradıcısına çevrilidivindən gedir".

*Vahid ÖMƏROV,
falsəfa üzrə falsəfa doktoru*

Kolumbun Amerikaya apardığı Çili biberi

Qırmızı acı biber uzun illərdir ki, amerikan hindularının qida rasionuna daxildir. Məşhur səyyah Xristofor Kolumb XV əsrə Vest-Hinde ikinci ekspedisiyası zamanı acı biberin dadına baxaraq onu "chili" adlandırıb. "Cilli" qədim atsek dilindən tərcümədə "qırımızı" deməkdir. Kolumb onu Amerikaya gətirib və həmin biber növü oradan bütün dünyaya yayılıb.

AZƏRTAC tibbi nəşrlərə istinadla xəbər verir ki, acılıq dərəcəsinə görə Çili biberinin bir-birindən fərqlənən bir neçə sortu var. Ona acı dad verən tərkibində olan kapsaisin alkolojidir. Kapsaisin biberin içə-



risində olan ağı hissədə və toxumlarda daha çox olur. Həmin maddə patogen mikroorganizmlərin inkişafının qarşısını alır, immun sistemi möhkəmləndirir, qrip və zökəm kimi infeksiyondan xəstəliklərə qarşı orqanızmin dözümlülüğünü artırır, mədədə iltihabı prosesə və xoraya səbəb olan helicobacter pylori bakteriyalarına öldürür təsir göstərir. Həmçinin kapsaisin çox güclü antioksidantdır, sərbəst radikalları neytrallaşdıraraq onların orqanizmdən xaric olmasını süretləndirir. Çili biberinin tərkibində olan həmin maddə selikli qişadakı ağrı reseptorlarını qıcıqlandırır. Beyinə ötürürlən impulsllara cavab olaraq orqanizmdə tər ifrazını artırır, ağrıları azaldan və əhvali-ruhiyyəni yaxşılaşdırın endorfinlərin sintezi çoxalır. Açı biber ekstraktından farmakologiyada analgetik preparatlar və plastrların hazırlanmasında istifadə edilir.

Kapsaisin orqanizmdə yağların oksidləşmə prosesini aktivləşdirir, temperaturu artırır, mübadilə proseslərini sürətləndirir. Dəri altında toplanaraq "portagal qabığı" görüntüsü verən artıq piy toxumasının parçalanmasını asanlaşdırır. Açı biber orqanizmdə azot oksidin sintezini artırır, qan damarlarına genişləndirici təsir edərək arterial təzyiqi azaldır, iltihabı proseslərin qarşısını alaraq damarqoruyucu təsir göstərir, disfunksiyaların qarşısını alır.

Çili biberinin tərkibində olan kapsaisin şəkerli diabet xəstəliyi olanlarda mədəaltı vəzin qan dövranını yaxşılaşdıraraq insulin sintezini stimula edir, qanda şəkerin və aşağı sıxlıqlı lipoproteinlərin seviyyəsini azaldır.

İnsan beyninin zirvədə olduğu yaş həddi...

ABŞ-da aparılan bir araştırma beyni funksiyalarının 27 yaşından sonra azalmağa başladığını ortaya çıxırb. "Qaynarinfo" BBC-ə istinadən xəbər verir ki, Virciniya Universitetindən professor Timoti Saltaus insan beyninin zirvədə olduğu yaşın 22 olmasına baxmayaq, 20 yaşın sonlarında mühakimə, düşünmə tezliyi və fəzəsal vizuallaşdırma bacarığının azalmağa başladığını qeyd edib. Saltaus yaşlanması müddətinə gecikdirmək məqsədli təripiyalara gənc yaşlarda başlamaq lazımlığını deyib. 18-60 yaş arası 2000 sağlam insan üzərində 7 illik araşdırmanın nəticələri "Yaşlanması Neyro Biologiyası" jurnalında dərc olunub.



Tədqiqata qatılan insanların beyni gücünü yoxlamaq məqsədi ilə onlara "pazzl", verilən sözləri xatırlamağı və hərflərə simvollardan hazırlanmış krossvordları həll etmək tapşırılıb. Bu cür testlər hazırlıda epilepsiya xəstəliyini təyin etmək üçün istifadə edilir. Araşdırımda iştirak edənlərdə ən yaxşı nəticəni 22 yaşda olanlar göstərib. Onlar 12 testdən 9-na düzgün cavab verib. Beyinin mühakimə və "pazzl" həll etmədə ən zəif olduğu yaş isə 27 olub. Yaddaş zəifləməsi 37 yaşa kimi özünü qorusa da, ümumi mədəniyyətə bağlı testlərdə isə 60 yaşa kimi olanlar daha yaxşı performans göstərib. Professor Saltaus düşüncə ilə bağlı bacarıqların 20-30 yaş arasında başladığı qənaətinə gelib.

Ses

Son sahifə

23 yanvar

Cingiz Hüseynzadə Beynəlxalq Hərbi İdman Şurasının ordeni ilə təltif olunub



Yanvarın 22-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) Beynəlxalq Hərbi İdman Şurasının nümayəndə heyəti ilə görüş keçirilib.

MOK-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə nümayəndə heyətinin üzvləri Beynəlxalq Hərbi İdman Şurasının prezidenti, polkovnik Abdullahakim Mohamed Isa Alşino, qurumun prezidentinin xüsusi məsləhətçisi Konstantinos Kousantas, Şuranın Qara dəniz, Balkan və Cənubi Qafqaz ölkələri üzrə koordinasiya ofisinin rəisi Nevzat Varol və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Beynəlxalq Hərbi İdman Şurasındaki nümayəndə heyətinin rəhbəri Rəşad Quliyev, həmçinin MOK-un vitse-prezidenti Cingiz Hüseynzadə, baş katib Ağacan Abiyev, Beynəlxalq elaqələr idarəsinin rəisi Anar Bağırov, MOK-un icra aparatının rəhbərinin köməkçisi Həsənəga Rzayev iştirak ediblər.

Görüşdə MOK ilə Beynəlxalq Hərbi İdman Şurası arasında elaqələrin genişləndirilməsi, təlimlərin keçirilməsi, idmançıların hərbi yarışlara qatılması mövzusunda müzakirələr aparılıb. Beynəlxalq Hərbi İdman Şurasının dəstəyi ilə keçirilmiş yarışlar və uğurlu nəticələr məmənunluqla qeyd edilib. Sonda MOK-un vitse-prezidenti Cingiz Hüseynzadə idmanın inkişafındakı xidmətlərinə görə Beynəlxalq Hərbi İdman Şurasının ordeni ilə təltif olunub.



"Real" "Deportivo"nu 7 qolla məğlub edib

Yanvarın 21-də İspaniya çempionatının 20-ci turunda növbəti oyunlar keçirilib. Turun ən böyükhesablı nəticəsi Madriddə qeydə alınıb. Paytaxt təmsilcisi "Real" öz meydanda "Deportivo"nu 7:1 hesabı ilə darmadağın edib. "Kral klubu"nın heyətində Naço, Beyl və Ronaldo dubl ediblər. Digər qolu isə Modrić vurub. Hazırda Madridin "Real" klubu 35 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Zidanın yetirmələri digər komandalardan bir oyun az keçiriblər.



Luis Suaresdən "Barselona" tarixində yeni rekord

Uruqvayılı hücumçu Luis Suares "Barselona" futbol klubunun tarixinin ən tez 100 qol vuran oyunçu olub. "Barselona" klubunun rəsmi "Twitter" səhifəsində yer alan xəbərə görə, yanvarın 21-də Luis Suares İspaniya çempionatında "Betis" klubu ilə keçirilən oyunda dubla imza atıb. Beləliklə, "Barselona" komandasının heyətində 100 qol vurmaq üçün uruqvayıyla 114 oyun lazım gəlib. İndiyədək Kataloniya klubunda 100 qolu Lionel Messi 154 oyuna, Sesar Rodriques 159 oyuna, Ladislav Kubala 132 oyuna, Samuel Eto isə 130 oyuna vura bilməşdi. Qeyd edək ki, Luis Suares "Barselona"ya 2014-cü ilin yayında İngiltərənin "Liverpul" klubundan transfer olunub.

Cüdo üzrə açıq Bakı birinciliyinə yekun vurulub



Sərhədçi" İdman Olimpiya Mərkəzində U-21 gənclər arasında cüdo üzrə açıq Bakı birinciliyinine yekun vurulub. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) AZƏRTAC-a bildiriblər ki, yarışın sonuncu günündə 5 çeki dərəcəsində mübarizə aparan cüdoçular arasında paytaxt birinciliyinin qalibləri müəyyənləşib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Fuad Abbasov (60 kq), Sabir İsmayılov (73 kq), Fariz Ağayev (90 kq), Elvin Abbasov (100 kq) və Camal Feyziyev (100 kq-dan yuxarı) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Paytaxt birinciliyinin qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, BŞGİBİ-nin medal və diplomları təqdim olunub. Xatırladaq ki, iki gün davam edən açıq Bakı birinciliyində 32 klubdan 318 gənc cüdoçu (295 oğlan və 23 qız) medallar uğrunda mübarizə aparıb.

Lassana Diarra PSJ-yə keçib

PSJ qış transfer dönəmində heyətini gücləndirib. Apasport.az saytının xarici mətbuatı istinadən məlumatla görə, yarımmüdafiəçi Lassana Diarra Paris klubu ilə anlaşıb. Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzire" klubu ilə yollarını ayırdıqdan sonra azad agent statusu daşıyan 33 yaşlı futbolcu artıq dünən PSJ-də tibbi müayinədən keçib. Fransa millisinin üzvünün yeni komandası ilə 1,5 illik müqavilə imzalaması gözlənilir. Qeyd edək ki, Lassana Diarra karyerası ərzində "Çelsi", "Arsenal" və "Real" kimi nəhəng klubların formasını geyinib.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.**

**Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62**

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

**Qəzet "Ses" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qazetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.**

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**